

TEST: 0719#01#Y15#01#500

Test	0719#01#Y15#01#500
Fənn	0719 - Beynəlxalq iqtisadi inteqrasiya
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	6
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

BÖLMƏ: 01

Ad	01
Suallardan	90
Maksimal faiz	90
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	9 %

Sual: İnteqrasiya proses kimi nəyi əks etdirir? (Çəki: 1)

- Kənarlaşma
 Birləşmə
 Yaxınlaşma
 Bölünmə

Sual: İnteqrasiyanın iqtisadi əsasını təşkil edir: (Çəki: 1)

- Mallarla ticarət
 Əmək bölgüsü
 Məhsul istehsalı
 Bunların hər biri

Sual: «İnkişaf səviyyəsinin yaxınlaşdırılması» hansına aiddir (Çəki: 1)

- İnteqrasiya metodu
 İnteqrasiyanın mahiyyəti

- İnteqrasiyanın şərti
 - İnteqrasiyanın məqsədi
-

Sual: İqtisadi inteqrasiyanın məqsədi (Çəki: 1)

- İri miqyaslı istehsal
 - Strateji və rəqabət üstünlüklərinin əldə edilməsi
 - Müqayisəli üstünlüklər prinsipinin reallaşdırılması
 - Duzgün cavab yoxdur
-

Sual: Siyasi, milli və mədəni uyğunluq (Çəki: 1)

- İnteqrasiyanın məqsədidir
 - İnteqrasiyanın mahiyyətidir
 - İnteqrasiyanın sətidir
 - İnteqrasiyanın nəticəsidir
-

Sual: Davamlı iqtisadi inteqrasiya nəticə etibarilə gətirib çıxarır: (Çəki: 1)

- İstehsal münasibətləri inkisaf edir (1)
 - Səyələşmə (2)
 - Kapitalın və istehsalın beynəlmilləşməsi (3)
 - 1 və 3 doğrudur
-

Sual: Beynəlxalq əmək bölgüsü və kooperasiya (Çəki: 1)

- İnteqrasiyanın mahiyyətidir
 - İnteqrasiyanın məqsədidir
 - İnteqrasiyanın sətidir
 - İnteqrasiyanın əsasıdır
-

Sual: Beynəlxalq iqtisadi inteqrasiyanı hansı yanaşma kompleks anlayış kimi nəzərdən keçirməyə imkan verir? (Çəki: 1)

- Qloballaşma prosesinin tərkib hissəsi kimi
 - BİM-in forması kimi
 - Regionlaşma mexanizmi kimi
 - Bunların hər biri
-

Sual: Dərin əmək bölgüsü və davamlı qarşılıqlı əlaqə əsasında istehsalın yüksək beynəlmilləşməsi səviyyəsi nəyi ifadə edir? (Çəki: 1)

- Beynəlxalq iqtisadi inteqrasiya
 - Beynəlxalq əmək bölgüsü
 - Beynəlxalq mübadilə
 - Bunların hec biri
-

Sual: Qonşu ölkələrin iqtisadiyyatlarının davamlı iqtisadi əlaqələr əsasında tamamlanması , makro və mikro səviyyədə vahid təsərrüfat sistemidək yüksəlməsi sosial-iqtisadi hadisə kimi nə deməkdir? (Çəki: 1)

- İqtisadi durgunluq
 - Beynəlxalq iqtisadi inteqrasiya
 - İqtisadi asılılıq
 - Cavablar doğru deyil
-

Sual: Mal, xidmət, istehsal amilləri və informasiyaların hərəkəti yolunda maneələrin aradan qaldırılması üzrə iki və çox ölkənin iqtisadi siyasəti (Çəki: 1)

- Proteksionizm
 - İqtisadi yardım
 - İqtisadi integrasiya
 - Cavablar doğru deyil.
-

Sual: Resurslar və təsir sferaları uğrunda mübarizənin güclənməsi dövlətlərin hansı formada yaxınlaşmasını zəruri edir? (Çəki: 1)

- Ticarət və siyasi birlikləri zəruri edir
 - Rəqib kompaniyaların strategiyasına təsir etmək
 - İnvestisiya axınlarının istiqamətinə təsir etmək
 - Butun cavablar doğrudur
-

Sual: Regional iqtisadi integrasiya hansı parametrlərlə təyin edilə bilər: (Çəki: 1)

- Milli qanunvericiliyin unifikasiyası
 - Vahid iqtisadi, maliyyə və sosial siyasətin həyata keçirilməsi
 - İstehsal amillərinin sərbəst döv etməsi
 - Bütün cavablar doğrudur
-

Sual: Beynəlxalq iqtisadi integrasiyanın səviyyələrinə aiddir: (Çəki: 1)

- Mikro səviyyə
 - Mikro səviyyə
 - Mikro və makro səviyyə
 - Cavablar doğru deyil
-

Sual: İqtisadi integrasiyanın coğrafiyasını tam əks etdirən doğru cavab hansıdır: (Çəki: 1)

- Regional
 - Beynəlxalq
 - Regional və beynəlxalq
 - Kontinental
-

Sual: Dünya ölkələrinin milli təsərrüfatlarının yüksək səviyyəli qarşılıqlı iqtisadi tamamlanması prosesi aşağıdakılardan hansının mahiyyətinə uyğun deyil: (Çəki: 1)

- Beyin axını
 - İntegrasiya
 - İqtisadi İttifaq
 - Elmi –texniki kooperasiya
-

Sual: İqtisadi integrasiyanın inkişafı istiqamətini təşkil edir: (Çəki: 1)

- TMK
 - İstehsal və tədavül integrasiyası
 - Konsorsium
 - Cavablar doğru deyil
-

Sual: İqtisadi integrasiyanın əsas xüsusiyyətini əks etdirir: (Çəki: 1)

- Qarşılıqlı uyğunluq
- Yaxınlaşma

- Dönməzlik
 - Bütün cavablar doğrudur
-

Sual: Beynəlxalq iqtisadi inteqrasiyanın formalarına aiddir: (Çəki: 1)

- İqtisadi İttifaq
 - Gömrük İttifaqı
 - Azad Ticarət
 - Bunların hər biri
-

Sual: Azad ticarət və Gömrük İttifaqı hansı inteqrasiya situasiyasına aiddir: (Çəki: 1)

- Umum bazar
 - Ticarət inteqrasiyası
 - Siyasi inteqrasiya
 - Bunların hər birinə
-

Sual: Azad ticarət və Gömrük İttifaqı arasındakı fərqi göstərin: (Çəki: 1)

- Regiona daxil olmayan ölkələrə münasibətdə vahid ticarət siyasəti amili
 - Fərqli valyuta münasibətləri
 - Ticarət maneələrinin aradan qaldırılması
 - Bütün cavablar doğrudur
-

Sual: Gömrük İttifaqı səviyyəsinə hansı uyğun gəlir: (Çəki: 1)

- Azad ticarət funksiyaları
 - Vahid ticarət siyasəti
 - Vahid gömrük ərazisi
 - Hər biri uygundur
-

Sual: Ümum Bazar səviyyəli inteqrasiya nə deməkdir: (Çəki: 1)

- Gömrük İttifaqı funksiyası və istehsal amillərinin blokdaxili sərbəst hərəkəti
 - Milli qanunvericiliyin unifikasiyası
 - Daha yüksək səviyyəli yaxınlaşma
 - Butun bunlar doğrudur
-

Sual: İqtisadi və valyuta ittifaqı nə deməkdir: (Çəki: 1)

- Sosial-iqtisadi və valyuta siyasətinin razılaşdırılması
 - Azad ticarət zonasının yaradılması
 - Gömrük ittifaqının yaradılması
 - Bunların hec biri
-

Sual: Tam iqtisadi inteqrasiyaya hansı uygundur: (Çəki: 1)

- Vahid ticarət siyasəti
 - İqtisadi ittifaqın yaradılması və ümumi təhlükəsizlik siyasətinin həyata keçirilməsi
 - Gömrük maneələrinin aradan qaldırılması
 - İstehsal amillərinin sərbəst hərəkəti
-

Sual: İqtisadi inteqrasiyanın siyasi-hüquqi konsepsiyalarına hansı aiddir: (Çəki: 1)

- Marksist konsepsiya
- Ticarət konsepsiyası

- Plüralist konsepsiya
 - Bunların hər biri
-

Sual: Valyuta integrasiyası konsepsiyası integrasiyanın hansı nəzəriyyəsinə aid edilir: (Çəki: 1)

- Ümumiləşdirici
 - Funksional –sahəvi
 - Federalist
 - Bunların hər biri
-

Sual: Gömrük İttifaqı konsepsiyası iqtisadi integrasiyanın hansı konsepsiyasına aiddir: (Çəki: 1)

- Valyuta ittifaqı
 - Dirijist
 - Funksional
 - Struktur
-

Sual: Neofunksionalist konsepsiya və plüralist konsepsiya aiddir: (Çəki: 1)

- Siyasi-hüquqi konsepsiyalara
 - Bazar-institutsional konsepsiya
 - Valyuta integrasiyası konsepsiyasına
 - Federalist konsepsiya
-

Sual: Mal, xidmət və istehsal amillərinin hərəkəti yolunda maneələrin aradan qaldırılması ilə iki və çox ölkənin iqtisadi münasibəti (Çəki: 1)

- Asılılıq
 - Kooperasiya
 - İqtisadi tamamlanma
 - Konsorsium
-

Sual: 1951-ci ildə AVROPA POLAD VƏ KÖMÜR BİRLİYİ-nin yaradılması haqqında müqavilənin iştirakçıları (Çəki: 1)

- Fransa, AFR (Almaniya), İtaliya , Belçika, Niderland, Luksemburq
 - Belçika, Fransa, Niderland
 - AFR , Niderland, Luksemburq , İtaliya
 - Fransa, Belçika, Niderland
-

Sual: Avropa Birliyi aşağıdakı integrasiya qruplaşmalarının bütünləşməsi ilə 1958 –ci il müqaviləsi nəticəsində formalaşdı: (Çəki: 1)

- Avropa İqtisadi Birliyi və Avropa Polad və Kömür Birliyi
 - AvroAtom və Avropa Polad və Kömür Birliyi 3
 - Avropa Polad və Kömür Birliyi, Avropa İqtisadi Birliyi və AvroAtom
 - Avropa İqtisadi Birliyi və Benilüks
-

Sual: Maastrixt müqaviləsi qüvvəyə mindikdən sonra regional qruplaşmanın rəsmi adı (Çəki: 1)

- Merkosur
 - AND paktı
 - Avropa İttifaqı
 - Avropa İqtisadi Birliyi
-

Sual: Avropa İttifaqının büdcəsinin formalaşması mənbələri (Çəki: 1)

- Gömrük rüsumları
 - Əlavə dəyər vergisi
 - MDM –in 1,2-1,3% səviyyəsində üzvlük haqqları
 - Bunların hamısı
-

Sual: Avronun nəgd dövriyyəsi vahid formada nə vaxt tətbiq edildi (Çəki: 1)

- 1999
 - 2002-ci ilin əvvəli
 - 2011-ci il maliyyə böhranı zamanı
 - 2002-ci il iyun
-

Sual: Nazirlər Şurası Avropa İttifaqının hansı statuslu orqanına aiddir (Çəki: 1)

- Siyasi
 - Humanitar
 - Köməkçi
 - İcraedici
-

Sual: Hökumət başçılarının daxil olduğu Avropa Şurası, Avropa İttifaqının hansı statuslu orqanıdır (Çəki: 1)

- Komissiya
 - Ali siyasi
 - İcraedici
 - Avroparlament
-

Sual: Vahid kənd təsərrüfatı siyasəti Avropada integrasiyanın hansı mərhələsinin əsasını təşkil etmişdir (Çəki: 1)

- İqtisadi ittifaq
 - Preferresial sazişlər
 - Azad ticarət
 - Hər biri
-

Sual: Maastrixt müqaviləsi hansı sferaları əhatə etməklə integrasiyanı dərinləsdirsindir (Çəki: 1)

- Avropa daxili bazarı və vahid valyuta
 - Vahid xarici və müdafiə siyasəti
 - Daxili işlər və ədliyyə sahəsində vahid siyasət
 - Hər biri
-

Sual: NAFTA müqaviləsi nəzərdə tuturdu (Çəki: 1)

- 2010-çu iədək gömrük rüsumlarının ləğvi
 - Meksikada Simali kapitali üçün rejimin yumşaldılması
 - Birgə arbitraj komissiyasının yaradılması
 - Hər biri
-

Sual: Asiya Sakit Okeanı İqtisadi Əməkdaşlığı çərçivəsində integrasiya prinsipləri yönəldilmişdir (Çəki: 1)

- Reqionda inkisafın dəstəklənməsi
- Həyat səviyyəsinin yüksəldilməsi

- Dünyada iri miqyaslı azad ticarət zonasının yaradılması
 Hər biri
-

Sual: Avropa birliyinin birinci genişlənməsi hansı ölkəni əhatə etdi (Çəki: 1)

- Danimarka
 İrlandiya
 Böyük Britaniya
 Hər biri
-

Sual: Yunanıstan hansı ölkə ilə eyni vaxtda Avropa Birliyinin genişlənməsində üzvlüyə daxil oldu (Çəki: 1)

- Portugaliya və İtaliya
 İrlandiya və Polşa
 Bolqarıstan və Çexiya
 Heç biri
-

Sual: İspaniya Avropa birliyinin neçənci genişlənməsinə aid edilir (Çəki: 1)

- Birinci
 İkinci
 Üçüncü
 Heç biri
-

Sual: Portugaliya və İspaniya Avropa birliyinə daxil olduqdan sonra birlik üzvlərinin sayı necə oldu (Çəki: 1)

- 17
 9
 11
 12
-

Sual: Dördüncü genişlənmədə Avropa Birliyini üzvlərinin sayı (Çəki: 1)

- 12
 11
 9
 15
-

Sual: 1995-ci il Avropa Birliyinin necənci genişlənməsidir (Çəki: 1)

- Birinci
 Dördüncü
 İkinci
 Üçüncü
-

Sual: 1995-ci ildə Avropa Birliyinin genişlənməsi hansı ölkəni əhatə etmişdir (Çəki: 1)

- İsveç
 Finlandiya
 Avstriya
 Hər biri
-

Sual: Beşinci genişlənmə Aİ üzvləri sayı (Çəki: 1)

- 15
 - 10
 - 25
 - 17
-

Sual: Beşinci genişlənmə neçə yeni Aİ üzvlərini əhatə etdi (Çəki: 1)

- 10
 - 5
 - 2
 - 4
-

Sual: Sloveniya və Baltıqyanı dövlətlər Avropa Birliyinə hansı genişlənmə mərhələsində daxil olmuşlar (Çəki: 1)

- 4-cü
 - 5-ci
 - 7-ci
 - 3-cü
-

Sual: Altıncı genişlənmə mərhələsi hansı ölkələrin üzvlüyü ilə baş verdi (Çəki: 1)

- Üç Baltıqyanı dövlətin
 - Rumıniyanın
 - Çexiyanın
 - Bolqarıstan və Rumıniyanın
-

Sual: Hal-hazırda Avropa İttifaqına yeni genişlənmə mərhələsində üzvlüyə namizəd olan ölkə hansıdır? (Çəki: 1)

- İsveç və İsveçrə
 - Sloveniya
 - Slovakiya
 - Xorvatiya
-

Sual: Türkiyə ilə Avropa Birliyi arasında inteqrasiya əməkdaşlığı hansı səviyyədədir (Çəki: 1)

- Azad ticarət
 - Valyuta zonası
 - Gömrük Birliyi
 - Ümum bazar
-

Sual: «Şərqi tərəfdaşlığı» təşəbbüsü hansı ölkələri əhatə edir (Çəki: 1)

- Azərbaycan və Ermənistan
 - Moldova və Belarus
 - Ukrayna və Gürcüstan
 - Bütün göstərilənlər
-

Sual: Azərbaycan və Aİ arasında sıx əlaqələrin yaradılmasının hüquqi bazasını hansı sənəd təşkil edir (Çəki: 1)

- Tərəfdaşlıq və Əməkdaşlıq sazişi
- Assosiasiya Sazişi
- Azad ticarət sazişi
- Bunların heç biri

Sual: Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı hansı istigamaətləri nəzərdə tutur (Çəki: 1)

- Ticarət əməkdaşlığını
 - 15 sahə və 126 normativ-hüquqi akta uyğunlaşdırmanı
 - İnvestisiya və neft ixracını
 - Bunların hec biri
-

Sual: Azərbaycanin Aİ-yə integrasiyası üzrə Dövlət Komissiyası nə vaxt yaradılmışdır (Çəki: 1)

- 1991
 - 1994
 - 2005
 - 2011
-

Sual: Aİ və Azərbaycan arasında yardımlar sahəsində əməkdaşlıq proqramları hansılardır? (Çəki: 1)

- Əsrin müqaviləsi
 - Bakı-Tbilisi – Ceyhan
 - TASIC
 - Bunların hamısı
-

Sual: Azərbaycanda Avropa İttifaqının 2007-ci ildən yardımlar sahəsində yeni tətbiq olunan Avropa qonşuluq və Tərəfdaşlıq Alətinə (AQT)-ya hansılar daxildir? (Çəki: 1)

- Bütçəyə dəstək
 - Tvinninq
 - TAIEX və SIGMA
 - Hər biri
-

Sual: 1999-cu ildə Avrozonaya daxil olan ölkələrə hansılar daxildir? (Çəki: 1)

- Finlandiya və Portugaliya
 - Almaniya və Sloveniya
 - Yunanıstan və Portugaliya
 - Almaniya və Yunanıstan
-

Sual: 2009 və 2011-ci ildə Avrozonaya daxil olan ölkələrə aid deyil (Çəki: 1)

- Estoniya
 - Avstriya
 - Slovakiya
 - Hər biri
-

Sual: Avrozonaya eyni vaxtda daxil olmayan ölkələri göstərin (Çəki: 1)

- Luxemburg və Niderland
 - Kipr və Malta
 - Belçika, İspaniya və Almaniya.
 - Göstərilənlərə aid deyil
-

Sual: Avstriya və Belçika hansı ölkə ilə eyni vaxtda Avrozonaya daxil olmuşlar: (Çəki: 1)

- İspaniya və İrlandiya
- Sloveniya və Almaniya

- Finlandiya, İtaliya və Estoniya
 - Finlandiya, Portugaliya və Malta
-

Sual: Avrozonaya aid olmayan ölkəni göstərin (Çəki: 1)

- İrlandiya və Kipr
 - Slovakiya və Yunanıstan
 - İsveç və Latviya
 - portugaliya və Luxemburg
-

Sual: 1999-çu il Aİ-nin neçə üzvü Avrozonaya daxil oldu (Çəki: 1)

- 15
 - 17
 - 9
 - 11
-

Sual: Danimarka Avrozonaya hansı ölkələrlə eyni vaxtda daxil oldu: (Çəki: 1)

- İsveç
 - Norveç
 - İtaliya
 - Göstərilənlər düzgün deyil
-

Sual: Hal-hazırda Avrozonaya daxil olmaga hazırlaşan ölkə hansıdır (Çəki: 1)

- Danimarka
 - Latviya
 - Böyük Britaniya
 - İtaliya
-

Sual: European Currency Unit-in Avrointegrasiyada hansı rolu vardır (Çəki: 1)

- Avro zonada yeni sistem rolunu oynayır
 - Hazırda praktiki rol və əhəmiyyət daşıyır
 - Avro zonada valyuta sisteminin əsası kimi
 - Göstərilənlərə uyğun deyil.
-

Sual: Avrozonaya integrasiyası məkan kimi miqyasca necə xarakterizə olunur (Çəki: 1)

- 19 ölkə və 280 mln əhali
 - 17 ölkə və 310 mln əhali
 - 17 ölkə və 330 mln əhali
 - 27 ölkə və 430 mln əhali
-

Sual: Fransa Avrozonaya nə zaman daxil olmuşdur (Çəki: 1)

- Maastrixt müqaviləsini imzalamaqla
 - 1999-çu ildə
 - 2008-ci ildə
 - 2002-ci ildə Avro pul nisanlarının geniş naqd dövriyyəsi həyata keçirilərkən
-

Sual: Avrozonaya 2011-çi ildə daxil olan ölkəni göstərin (Çəki: 1)

- Kipr
- Estoniya

- Latviya
 - Litva
-

Sual: Maastrixt kriteriyalarına uyğun olanı göstərin (Çəki: 1)

- Budcə kəsiri, xarici borc və makro iqtisadi siyasət
 - Yeni genişlənmə ölkələri
 - Aqrar proteksionizm
 - Bunların hec biri
-

Sual: Avrozonada iqtisadi böhran nəticəsində Valtuta İttifaqınqan çıxma üzv ölkə hansı problemləri daha da aktuallaşdırır bilər (Çəki: 1)

- Valyuta kurslarının saxlanması
 - Ticarət asılılığı
 - Xarici borcun səviyyəsi
 - 1 və 3
-

Sual: 2008-ci ildə eyni vaxtda Avrozonaya daxil olan ölkələri göstərin (Çəki: 1)

- İspaniya və Portuqaliya
 - Malta və Fransa
 - Kipr və Malta
 - Yunanıstan və Kipr.
-

Sual: Xirda pul nisanları (monet) formasında Avro nə zaman dövriyyəyə daxil edildi: (Çəki: 1)

- 2009
 - 2001
 - 2010
 - 2002
-

Sual: C ölkəsi A və B –nin daxil olduğu Azad Ticarət zonasına üzv olarkən D ölkəsi ilə idxala 15 %-li advalor rüsum tətbiq edirdi. Azad Ticarət zonası ölkələri tərəfindən advalor rüsumlarının 2 dəfə azaldılması C-nin D-dən idxalına necə təsir edər (Çəki: 1)

- İdxal 2 dəfə ucuzlaşar
 - C-D arasında ticarət əlaqələri azalar
 - Azad Ticarət Zonası C-D arasında ticarət siyasətinə təsir göstərmir
 - Ticarət şəraiti yaxşılaşar.
-

Sual: Ticarət şəraiti necə qiymətləndirilir (Çəki: 1)

- ÜDM-də xarici ticarətin payı əsasında
 - Xarici borcun ticarət dövriyyəsinə nisbəti əsasında
 - İdxal və ixrac qiymətlərinin nisbəti əsasında
 - Hər biri
-

Sual: ETT stimullaşdırılması, məhsul vahidinə xərclərin azaldılması integrasiyanın hansı effektinə aid olunur (Çəki: 1)

- Dinamik
 - Ticarət
 - Domino
 - Heç biri
-

Sual: Üçüncü ölkələrlə ticarətin azalması və regiondaxılı ticarətin genişlənməsi integrasiyanın hansı effektinə aid olunur (Çəki: 1)

- Dinamik
 - Domino
 - Statik
 - Hec biri
-

Sual: Qazaxıstan Rusiya ilə integrasiya əməkdaşlığı forması: (Çəki: 1)

- Gömrük ittifaqı
 - Azad ticarət
 - Prefsensial saziş
 - Heç biri
-

Sual: ÜTT üzvlüyü şəraitində gömrük ittifaqına daxil olma (Çəki: 1)

- Ticarət rejimi əvvəlki tək qalır
 - Ticarət rejimi liberallaşır
 - Heç nə dəyişmir
 - Ticarət maneələri azaldılır
-

Sual: Rusiya və Belorusiya MDB-nin bütün ölkələri ilə ticarət əlaqələri necə həyata keçirilir? (Çəki: 1)

- Vahid ticarət rejimi əsasında
 - Azad ticarət prinsipləri ilə
 - Sərbəst valyuta prinsipi ilə
 - Vahid ticarət prinsipləri bütün MDB ölkələrinə aid deyil
-

Sual: Azərbaycan MDB çərçivəsində integrasiya əməkdaşlığının səviyyəsi (Çəki: 1)

- Ümumbazar
 - Azad ticarət
 - Gömrük ittifaqı
 - Heç biri
-

Sual: ÜTT-yə daxilolma regional integrasiya üçün nəyi zəruri edir: (Çəki: 1)

- Azad rəqabət prinsiplərinin təmini
 - Investisiyaların liberallaşdırılması
 - Ticarət maneələrinin tətbiqi
 - Hər biri
-

Sual: İkitərəfli ticarət əlaqələri blokdaxili ticarətin prinsipləri ilə necə tənzimlənir? (Çəki: 1)

- Üçüncü ölkələrlə ticarət sərbəstləşdirilir
 - Üçüncü ölkələrlə ticarət maneələri tətbiq olunur
 - İntellektual mülkiyyət hüququ təmn olunur
 - Heç biri
-

Sual: Avrozonadan çıxma makroiqtisadi situasiyaya necə təsir edə bilər? (Çəki: 1)

- Xarici borc artar
- İqtisadi artım təmin olunur
- Rəqabət üstünlüyü artar

Rəqabət üstünlüyü azalar

Sual: Rusiya və Azərbaycan ticarət əlaqələri MDB prinsipləri ilə necə tənzimlənir: (Çəki: 1)

- Gömrük ittifaqı şərtləri əsasında
 - Azad investisiya rejimi əsasında
 - Ticarət maneələrinin qarşılıqlı ləğvi əsasında
 - Hər biri
-

Sual: Azərbaycan və Qazaxıstan arasında inteqrasiya münasibətləri MDB çərçivəsində hansına uyğundur? (Çəki: 1)

- Preferensial saziş
 - Gömrük ittifaqı
 - Qarşılıqlı əsasda ticarət maneələrinin azaldılması
 - Ümümbazar
-

Sual: Rusiya ÜTT üzvlüyü şəraitində Azərbaycanla ticarət əlaqələri hansı istiqamətdə dəyişər? (Çəki: 1)

- Investisiyalar sərbəstləşir
 - Xarici sərmayələr üçün məhdudiyət qoyulan sahələr azaldılır
 - Gömrük ittifaqı şərtləri tətəbiq olunur
 - Hər biri
-

BÖLMƏ: 02

Ad	02
Suallardan	50
Maksimal faiz	50
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	9 %

Sual: Aşağıdakılardan hansıları birbaşa olaraq iqtisadi inteqrasiya proseslərinin ümumiləşdirici nəzəriyyələrinə aiddir? 1. Struktur konsepsiyası; 2. Federalist konsepsiya 3. Bazar-institusional konsepsiyası; 4. Funksionalist konsepsiya. 5. Dirjinist konsepsiya; 6. Plüralistkonsepsiya. (Çəki: 1)

- 1, 3, 5
 - 2, 4, 6
 - 1, 2, 3
 - 4, 5, 6
 - 2, 3, 4
-

Sual: Aşağıdakı müəlliflərdən hansı federalist konsepsiyanın tərəfdarıdır? (Çəki: 1)

- A. Smit
 - A. Etsioni
 - Ç. Pentland
 - C. Keynes
 - K. Marks
-

Sual: Aşağıdakı nəzəriyyələrdən hansı neofunksionalist konsepsiyanın əsas istinad nöqtəsi hesab edilir? (Çəki: 1)

- «Mütləq üstünlüklər» nəzəriyyəsi
 - «Optimal valyuta zonaları» nəzəriyyəsi
 - «Maraqlı qruplar» nəzəriyyəsi
 - «Valyuta birliyi» nəzəriyyəsi
 - «Məhsulun həyat dövrü» nəzəriyyəsi
-

Sual: Aşağıdakılardan müəlliflərdən hansılarının valyuta inteqrasiyası nəzəriyyəsinin əsas tərəfdarları kimi çıxış edirlər? 1. R. Mandell 2. Ç. Pentland 3. T. Şitovski 4. Etsioni 5. E. Xaas (Çəki: 1)

- 1, 2
 - 4,5
 - 1,5
 - 1,3
 - 3,4
-

Sual: Aşağıdakı nəzəriyyələrdən hansı valyuta inteqrasiyası konsepsiyasına aiddir? (Çəki: 1)

- «Sabit valyuta zonaları» nəzəriyyəsi
 - «Maraqlı qruplar» nəzəriyyəsi
 - «İkili valyuta zonaları» nəzəriyyəsi
 - «Valyuta diversifikasiyası» nəzəriyyəsi
 - «Optimal valyuta zonaları» nəzəriyyəsi
-

Sual: Aşağıdakı müəlliflərdən hansı plüralist konsepsiyanın tərəfdarıdır? (Çəki: 1)

- K. Doyq
 - Q. Mürdal
 - Ç. Pentland
 - A. Tyonbi
 - K. Marks
-

Sual: Marksist konsepsiyasına görə iqtisadi inteqrasiyanın neçə mərhələsi mövcuddur? (Çəki: 1)

- 4 mərhələsi
 - 3 mərhələsi
 - 5 mərhələsi
 - 6 mərhələsi
 - 2 mərhələsi
-

Sual: İqtisadi inteqrasiya proseslərinin nəzəri təhlilinin klassik mərhələsi hansı tarixi dövrü əhatə edir? (Çəki: 1)

- 1970-ci illərə qədər
 - 1960-cı illərdən sonra
 - 1950-ci illərə qədər
 - 1930-cı illərə qədər
 - 1850-cı illərdən sonra
-

Sual: Aşağıdakılardan hansı iqtisadi inteqrasiya prosesinin əsas həlqələrinə aiddir? (Çəki: 1)

- İstehlak «dərin» inteqrasiya
- Mübadilə «yumşaq» inteqrasiya

- Bazar «səthi» inteqrasiya
 - İstehsal «dərin» inteqrasiya
 - Heç biri
-

Sual: Aşağıdakılardan hansı effekt iqtisadi inteqrasiyaya aiddir? (Çəki: 1)

- «Kobra» effekti
 - «Edip» effekti
 - «Sosial ədalət» effekti
 - «Fişer» effekti
 - «Nümayiş» effekti
-

Sual: İqtisadi inteqrasiya prosesinin mərhələləri ardıcılığı aşağıdakılardan hansında pozulmuşdur? (Çəki: 1)

- Ümumi bazar;
 - İmtiyazlı ticarət sazişi;
 - Azad ticarət zonası;
 - Gömrük birliyi;
 - Valyuta və tam iqtisadi birlik
-

Sual: Aşağıdakılardan hansı iqtisadi inteqrasiya prosesinin sonuncu mərhələsi hesab edilir? 1. Ümumi bazar; 2. İmtiyazlı ticarət sazişi; 3. Siyasi birlik 4. Azad ticarət zonası; 5. Gömrük birliyi; 6. Valyuta birliyi; (Çəki: 1)

- 3, 4
 - 1, 2
 - 3, 6
 - 1, 6
 - 1, 3
-

Sual: İqtisadi inteqrasiya proseslərində dezinteqrasiya amillərinə aid deyil? (Çəki: 1)

- İnteqrasiya subyektləri arasında ideoloji uyğunsuzluq;
 - İqtisadi sistem müxtəlifliyi;
 - Birgə sərhədlər və inkişaf şəraiti;
 - milli dövlət müstəqilliyi problemi
 - Subyektlərarası siyasi münasibətlər;
-

Sual: Tam iqtisadi birlik mərhələsinin əsas xüsusiyyətləri aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Üçüncü ölkələrə münasibətdə vahid tarif və qeyri tarif strategiyalarının yürüdülməsi;
 - İstehsal amillərinin inteqrasiya birliyi çərçivəsində sərbəst hərəkəti;
 - İqtisadi siyasətin harmonlaşdırılması və prosesin üst milli səviyyə tənzimlənməsi;
 - Ortaq valyuta siyasəti və valyuta zonasının yaradılması;
 - Heç biri
-

Sual: Aşağıdakı müəlliflərdən hansı struktur konsepsiyasının tərəfdarıdır? (Çəki: 1)

- K. Doyq
 - Q.Mürdal
 - Ç. Pentland
 - A. Tyonbi
 - Y.Şişkov
-

Sual: Aşağıdakılardan hansıları neofunksionalistkonsepsiyanın əsas nümayəndələri hesab olunurlar (Çəki: 1)

- Ç. Pentland və E. Xaas
 - A. Smitvə A. Etsioni
 - Ç. Pentland və A. Tyonbi
 - C. Keynes və Y.Şişkov
 - K. Marks və Q.Mürdal
-

Sual: Aşağıdakılardan hansı effekt iqtisadi inteqrasiyaya aiddir? (Çəki: 1)

- «Kobra» effekti
 - «Domino» effekti
 - «Sosial ədalət» effekti
 - «Fişer» effekti
 - «Analogiya» effekti
-

Sual: Ümumi bazar mərhələsinin əsas xüsusiyyətləri aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Üçüncü ölkələrə münasibətdə vahid tarif və qeyri tarif strategiyalarının yürüdülməsi;
 - İstehsal amillərinin inteqrasiya birliyi çərçivəsində sərbəst hərəkəti;
 - İqtisadi siyasətin harmonlaşdırılması və prosesin üst milli səviyyə tənzimlənməsi;
 - Ortaq valyuta siyasəti və valyuta zonasının yaradılması;
 - Heç biri
-

Sual: Aşağıdakılardan hansıları birbaşa olaraq iqtisadi inteqrasiya siyasi-hüquqikonsepsiyalara aiddir? 1. Struktur konsepsiyası; 2. Federalist konsepsiya 3. Bazar-institusional konsepsiyası; 4. Funksionalist konsepsiya. 5. Dirjinist konsepsiya; 6. Plüralist konsepsiya. (Çəki: 1)

- 1, 3, 5
 - 2, 4, 5
 - 2, 4, 6
 - 4, 5,6
 - 2, 3, 4
-

Sual: Aşağıdakılardan hansı iqtisadi inteqrasiya proseslərinin sivilizasiya amillərinə aid deyil? (Çəki: 1)

- Coğrafi amil;
 - Dil və din amili;
 - Etnik yaxınlıq amili;
 - Xarici siyasətdə uzlaşma amili
 - Tarixən formalaşmış siyasi, iqtisadi münasibətlər amili.
-

Sual: Avropa Polad və Kömür Birliyinin hansı tarixdə yaranmışdır? (Çəki: 1)

- 1951-ci il;
 - 1953-cü il;
 - 1961-ci il;
 - 1963-ci il;
 - 1971-ci il.
-

Sual: Roma müqaviləsinin hazırlanması və imzalanması hansı tarixə təsadüf edir? (Çəki: 1)

- 1957-ci il;
- 1958-ci il;
- 1959-cu il;

- 1960-cı il;
 - 1961-ci il.
-

Sual: AB-nin II genişlənmə mərhələsi hansı tarixə təsadüf edir və hansı ölkə yeni üzv seçilmişdir? (Çəki: 1)

- 1981-ci il - Yunanıstan
 - 1986-ci il – Portuqaliya və İspaniya;
 - 1973-cü il – Danimarka, İrlandiya və B.Britaniya
 - 1995-cı il –Avstriya, Finlandiya və İsveç
 - Heç biri
-

Sual: AB-nin III genişlənmə mərhələsi hansı tarixə təsadüf edir və hansı ölkə yeni üzv seçilmişdir? (Çəki: 1)

- 1981-ci il - Yunanıstan;
 - 1986-ci il – Portuqaliya və İspaniya;
 - 1973-cü il – Danimarka, İrlandiya və B.Britaniya
 - 1995-cı il –Avstriya, Finlandiya və İsveç
 - Heç biri
-

Sual: AB-nin I genişlənmə mərhələsi hansı tarixə təsadüf edir və hansı ölkə yeni üzv seçilmişdir? (Çəki: 1)

- 1981-ci il - Yunanıstan;
 - 1986-ci il – Portuqaliya və İspaniya;
 - 1973-cü il – Danimarka, İrlandiya və B.Britaniya
 - 1995-cı il –Avstriya, Finlandiya və İsveç
 - Heç biri
-

Sual: AB-nin IV genişlənmə mərhələsi hansı tarixə təsadüf edir və hansı ölkə yeni üzv seçilmişdir? (Çəki: 1)

- 1981-ci il - Yunanıstan;
 - 1986-ci il – Portuqaliya və İspaniya;
 - 1973-cü il – Danimarka, İrlandiya və B.Britaniya
 - 1995-cı il –Avstriya, Finlandiya və İsveç
 - Heç biri
-

Sual: AB-nin sonuncu genişlənmə mərhələsi hansı tarixə təsadüf edir və hansı ölkə yeni üzv seçilmişdir? (Çəki: 1)

- 1981-ci il - Yunanıstan;
 - 1986-ci il – Portuqaliya və İspaniya;
 - 1973-cü il – Danimarka, İrlandiya və B.Britaniya
 - 1995-cı il –Avstriya, Finlandiya və İsveç
 - Heç biri
-

Sual: AB üzvlüyünəYaxın Şərqdən namizəd ölkələr sırasına daxil deyil? (Çəki: 1)

- Suriya
 - Livan
 - İsrail
 - Qətər
 - Heç biri
-

Sual: Aşağıdakılardan hansı Avropa Birliyinin genişlənmə siyasət və proqramlarına aiddir? (Çəki: 1)

- Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS);
 - İqtisadi Əməkdaşlıq Sazişi (İƏS);
 - Sosial Əməkdaşlıq Sazişi (SƏS);
 - Qərb Tərəfdaşlığı Proqramı;
 - Hamısı
-

Sual: Aşağıdakılardan hansı Avropa Birliyinin genişlənmə siyasət və proqramlarına aid deyil? (Çəki: 1)

- Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS);
 - Avropa Qonşuluq Siyasəti (AQS);
 - Şərq Tərəfdaşlığı Proqramı;
 - Qərb Tərəfdaşlığı Proqramı;
 - Heçbiri
-

Sual: Aşağıdakılardan hansı Avropa Birliyinin proqramlarına aid deyil? (Çəki: 1)

- TACIS
 - TRASECA
 - INOGATE
 - TEMPUS
 - INOTRE
-

Sual: Avropa Birliyinin İdarəçilik və İdarəetmənin Təkmilləşdirilməsinə Yardım proqramı aşağıdakılardan hansıdır? (Çəki: 1)

- TACIS
 - TRASECA
 - SIGMA
 - INOGATE
 - TEMPUS
-

Sual: Aşağıdakılardan hansı iqtisadi inteqrasiya proseslərinin iqtisadi amillərinə aiddir? (Çəki: 1)

- Coğrafi amil;
 - Bazar subyektlərinin (sahibkarların) maraqları;
 - Etnik yaxınlıq amili;
 - Transmilli nəqliyyat, rabitə, informasiya-kommunikasiya infrastrukturalarının mövcud vəziyyəti;
 - Tarixən formalaşmış siyasi, iqtisadi münasibətlər amili.
-

Sual: Şimali Amerikada inteqrasiya prosesləri ilə əlaqədar hansı proqram fəaliyyət göstərmişdir? (Çəki: 1)

- EBBOT
 - TRASECA
 - SIGMA
 - ŞUMAN
 - TEMPUS
-

Sual: Şimali Amerikada inteqrasiya prosesləri çərçivəsində ABŞ-Kanada arasında imzalanmış saziş necə adlanır ? (Çəki: 1)

- EBBOT
 - TRASECA
 - CUSFTA
 - ŞUMAN
 - TEMPUS
-

Sual: Aşağıdakılardan hansı NAFTA çərçivəsində reallaşdırılan proqramlara aiddir? (Çəki: 1)

- TACIS
 - TRASECA
 - INOGATE
 - TEMPUS
 - NAAEC
-

Sual: Aşağıdakılardan hansı Orta Asiyadakı regional iqtisadi inteqrasiya proseslərinə aiddir? (Çəki: 1)

- Orta Asiya İşbirliyi Təşkilatı
 - Orta Asiya Ticarət Təşkilatı
 - Orta Asiya İqtisadi Birliyi
 - Orta Asiya Enerji Təşkilatı
 - Heç biri
-

Sual: Aşağıdakılardan hansı iqtisadi inteqrasiya proseslərinin iqtisadi amillərinə aiddir? (Çəki: 1)

- Coğrafi amil
 - İqtisadi inkişaf problemləri;
 - Etnik yaxınlıq amili
 - Transmilli nəqliyyat, rabitə, informasiya-kommunikasiya infrastrukturalarının mövcud vəziyyəti;
 - Tarixən formalaşmış siyasi, iqtisadi münasibətlər amili.
-

Sual: Aşağıdakılardan hansı Orta Asiyadakı regional iqtisadi inteqrasiya proseslərinə aiddir? (Çəki: 1)

- CAREC
 - CRACS
 - KAZTURK
 - ASAVİ
 - Heç biri
-

Sual: Aşağıdakılardan hansı Afrika regionundakı regional iqtisadi inteqrasiya proseslərinə aiddir? (Çəki: 1)

- Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi
 - Cənubi Afrika Gömrük Birliyi
 - Afrika Dövlətlərinin İqtisadi Birliyi
 - Ərəb Ölkələri Sərbəst Ticarət Zonası
 - Hamısı
-

Sual: Aşağıdakılardan hansı Afrika regionundakı regional iqtisadi inteqrasiya proseslərinə aid deyil? (Çəki: 1)

- Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi
 - Cənubi Afrika Gömrük Birliyi
 - Afrika Dövlətlərinin İqtisadi Birliyi
 - Ərəb Ölkələri Sərbəst Ticarət Zonası
 - Şimali Afrika Birliyi
-

Sual: Aşağıdakılardan hansı iqtisadi integrasiya proseslərinin infrastruktur amillərinə aiddir? (Çəki: 1)

- Coğrafi amil;
 - Bazar subyektlərinin (sahibkarların) maraqları;
 - Etnik yaxınlıq amili;
 - Transmilli nəqliyyat, rabitə, informasiya-kommunikasiya infrastrukturalarının mövcud vəziyyəti;
 - Tarixən formalaşmış siyasi, iqtisadi münasibətlər amili.
-

Sual: Aşağıdakılardan hansı iqtisadi integrasiya proseslərinin siyasi amillərinə aiddir? (Çəki: 1)

- Coğrafi amil;
 - Bazar subyektlərinin (sahibkarların) maraqları;
 - Etnik yaxınlıq amili;
 - Xarici siyasət məsələlərində uzlaşma dərəcəsi;
 - Tarixən formalaşmış siyasi, iqtisadi münasibətlər amili.
-

Sual: Aşağıdakılardan hansı iqtisadi integrasiya proseslərinin əsas məqsədlərinə aiddir? (Çəki: 1)

- Coğrafi yaxınlığın qurulması
 - Əlverişli xarici siyasət mühitinin yaradılması;
 - Etnik yaxınlıq daha da dərinləşdirilməsi;
 - Qarşılıqlı iqtisadi əlaqələrinin tarixilik xarakter kəsb etməsi;
 - Tarixən formalaşmış siyasi, iqtisadi münasibətlər sürətləndirilməsi.
-

Sual: Avropa Birliyinin baza hüquqi-normativ sənədlərinə aid deyil? (Çəki: 1)

- Vahid Avropa Aktı;
 - Avropa İttifaqı haqqında Maastrixt Sazişi;
 - Amsterdam Sazişi;
 - Nitsa Sazişi;
 - Berlin Sazişi.
-

Sual: İqtisadi integrasiya proseslərinin amillər sistemində aid deyil? (Çəki: 1)

- Sivilizasiya amili
 - İnfrastruktur amil
 - Psixoloji amil
 - İqtisadi amil
 - Siyasi amil
-

Sual: Aşağıdakılardan hansı Latın Amerikasında müşahidə edilən regional iqtisadi integrasiya proseslərinə aid deyil? (Çəki: 1)

- Latın Amerikasını və Karib Hövzəsi İqtisadi Komissiyası
- Latın Amerikasını İntegrasiya Assosiasiyası
- Mərkəzi Amerika Ortaq Bazarı
- Amerikalılar üçün Sərbəst Ticarət Zonası
- Şimali Amerika Ortaq Bazarı

Sual: Aşağıdakılardan hansı Asiya-Sakit Okean regionunda müşahidə edilən regional iqtisadi inteqrasiya proseslərinə aid deyil? (Çəki: 1)

- Cənub-Şərqi Asiya ölkələrinin Assosiasiyası
- Asiya-Sakit Okean İqtisadi Forumu
- Cənubi Asiya Regional Əməkdaşlıq Birliyi
- Avstraliya-Yeni Zelandiya Azad Ticarət Zonası
- Cənubi Asiya İqtisadi Birliyi

Sual: Asiya-Sakit Okean İqtisadi Forumu ilə əlaqədar hansı proqram fəaliyyət göstərmişdir ? (Çəki: 1)

- EBBOT
- MANİLA
- SIGMA
- ŞUMAN
- TEMPUS

Sual: Aşağıdakılardan hansı iqtisadi inteqrasiya proseslərinin əsas məqsədləri aiddir? (Çəki: 1)

- Coğrafi yaxınlığın qurulması
- Çoxtərəfli ticarət danışıqları və onların modifikasiyası;
- Etnik yaxınlıq daha da dərinləşdirilməsi;
- Qarşılıqlı iqtisadi əlaqələrinin tarixilik xarakter kəsb etməsi;
- Tarixən formalaşmış siyasi, iqtisadi münasibətlər sürətləndirilməsi.

BÖLMƏ: 03

Ad	03
Suallardan	50
Maksimal faiz	50
Sualları qarışdırmaq	<input type="checkbox"/>
Suallar təqdim etmək	8 %

Sual: Aşağıdakılardan müəlliflərdən hansıları valyuta inteqrasiyası nəzəriyyəsinin əsas tərəfdarları kimi çıxış etmirlər? 1. R. Mandell 2. Ç. Pentland 3. T. Şitovski 4. A. Etsioni (Çəki: 1)

- 1, 4
- 3, 4
- 1, 2
- 1, 3
- 2, 4

Sual: Gömrük birliyinin yaradılmasından dərhal sonra onun bilavasitə nəticəsi kimi meydana gələn iqtisadi nəticə necə adlanır? (Çəki: 1)

- Statik effekt
- Dinamik effekt
- Neytral effekt
- Biliteral effekt
- Multi effekt

Sual: Gömrük birliyinin funksiya göstərməsinin daha sonrakı mərhələlərində meydana gələn iqtisadi nəticələr? (Çəki: 1)

- Statik effekt
 - Dinamik effekt
 - Neytral effekt
 - Biliteral effekt
 - Multi effekt
-

Sual: Gömrük birliyi çərçivəsində idxal rüsumlarının aradan qaldırılması nəticəsində yerli istehlakçıların daha səmərəli inteqrasiyadan kənar mənbədən əmtəə alışından daha az səmərəli inteqrasiya daxili mənbəyə yönəlməsi necə adlanır? (Çəki: 1)

- Rüsumlardan yayınma
 - Gömrükdən yayınma
 - Ticarətdən yayınma
 - Miqrasiyadan yayınma
 - Heç biri
-

Sual: 1955-ci ildə irəli sürülmüş "ikinci yaxşı" ideya fikri aşağıdakı tədqiqatçılardan kimə məxsusdur? (Çəki: 1)

- K. Doyq
 - Q.Mürdal
 - Ç. Pentland
 - A. Tyonbi
 - C.Mid
-

Sual: İqtisadi inteqrasiya prosesinin mərhələləri ardıcılığı aşağıdakılardan hansında pozulmuşdur? (Çəki: 1)

- İmtiyazlı ticarət sazişi
 - Gömrük birliyi
 - Azad ticarət zonası
 - Ümumi bazar
 - Valyuta və tam iqtisadi birlik
-

Sual: Aşağıdakılardan hansıları inteqrasiya prosesində hakim mövqə tutan amil kimi qeyri-iqtisadi xarakterli faktorları ön plana çəkən tədqiqatçılardır? (Çəki: 1)

- Ç. Pentland və E. Xaas
 - A. Smit və A. Etsioni
 - Ç. Pentland və A. Tyonbi
 - L.Keoxane və P.Robson
 - K. Marks və Q.Mürdal
-

Sual: «İnteqrasiya bumu» hansı tarixi dövrə təsadüf edir? (Çəki: 1)

- 1950-ci il
 - 1960-ci il
 - 1970-cu il
 - 1980-ci il
 - 1990-ci il
-

Sual: Müasir dövrdə iqtisadi inteqrasiya proseslərində müşahidə edilən «makroregion»ların formalaşması tendensiyası hansı coğrafi arealı özündə ehtiva etməkdədir? (Çəki: 1)

- Şimali Atlantika, Sakit Okean, Avrasiya
 - Şimali Amerika, Qərbi Asiya, Şimali Avropa
 - Qərbi Afrika, Mərkəzi Asiya, Amerika
 - Mərkəzi Afrika, Türk Dünyası, Orta Asiya
 - Heç biri
-

Sual: Cənubi Transatlantik azad ticarət zonasının formalaşdırılmasını nəzərdə tutur layihənin tərəfləri olan inteqrasiya birlikləri aşağıdakılardan hansılardır? (Çəki: 1)

- Avropa Birliyi və MERCOSUR
 - ASEAN və NAFTA
 - MERCOSUR və MDB
 - MDB və GUAM
 - Avropa Birliyi və NAFTA
-

Sual: Aşağıdakılardan hansı gömrük birliyi mərhələsində olan inteqrasiya birliyinə aiddir? (Çəki: 1)

- Mərkəzi Amerika Ümumi Bazarı (CACM)
 - Latin Amerikasını İnteqrasiya Assosiasiyası
 - Cənubi Konusun Ümumi Bazarı (MERCOSUR)
 - Şərqi və Cənubi Afrika ölkələrinin Ümumi Bazarı (COMESA)
 - Ərəb Məğribi Birliyi
-

Sual: Aşağıdakılardan hansı ümumi bazar mərhələsində olan inteqrasiya birliyinə aid deyil? (Çəki: 1)

- Avrasiya İqtisadi Birliyi
 - Latin Amerikasını İnteqrasiya Assosiasiyası
 - Cənubi Konusun Ümumi Bazarı (MERCOSUR)
 - Şərqi və Cənubi Afrika ölkələrinin Ümumi Bazarı (COMESA)
 - And Ümumi Bazarı (CAN)
-

Sual: Aşağıdakılardan hansı ümumi bazar mərhələsində olan inteqrasiya birliyinə aid deyil? 1. Avrasiya İqtisadi Birliyi; 2. Latin Amerikasını İnteqrasiya Assosiasiyası; 3. Cənubi Konusun Ümumi Bazarı (MERCOSUR); 4. Şərqi və Cənubi Afrika ölkələrinin Ümumi Bazarı (COMESA); 5. Ərəb Məğribi Birliyi (Çəki: 1)

- 1, 2
 - 1, 3
 - 1, 4
 - 1, 5
 - Hamısı
-

Sual: Aşağıdakılardan hansı ümumi bazar mərhələsində olan inteqrasiya birliyinə aiddir? 1. Avrasiya İqtisadi Birliyi; 2. Latin Amerikasını İnteqrasiya Assosiasiyası; 3. Cənubi Konusun Ümumi Bazarı (MERCOSUR); 4. Şərqi və Cənubi Afrika ölkələrinin Ümumi Bazarı (COMESA); 5. And Ümumi Bazarı (CAN) (Çəki: 1)

- 1, 2, 3
 - 2, 3, 4
 - 3, 4, 5
 - 1, 3, 5
 - Hamısı
-

Sual: Aşağıdakılardan hansı iqtisadi birlik mərhələsində olan inteqrasiya birliyinə aid deyil? (Çəki: 1)

- Ərəb Məğrib Birliyi
 - Latın Amerikasına İnteqrasiya Assosiasiyası
 - Cənubi Konusun Ümumi Bazarı (MERCOSUR)
 - Şərqi və Cənubi Afrika ölkələrinin Ümumi Bazarı (COMESA)
 - And Ümumi Bazarı (CAN)
-

Sual: Müəyyən iqtisadi qruplaşmaların və onların siyasi-hüquqi institutlarının yaradılması necə adlanır? (Çəki: 1)

- Real inteqrasiya;
 - Formal inteqrasiya;
 - İnfomal inteqrasiya;
 - Subreal inteqrasiya;
 - Heç biri;
-

Sual: Aşağıdakılardan hansı avrozonaya daxil edilmə meyarlarına aiddir? 1. İnflyasiya səviyyəsi Avropa Birliyinə daxil olan ölkələrdən ən aşağı inflyasiya səviyyəsinə malik olan üç üzv ölkənin orta inflyasiya səviyyəsini 1,5%-i keçməməlidir; 2. Dövlət borcu ÜDM-nin 60%-dən çox olmamalıdır; 3. Dövlət büdcəsinin kəsiri ÜDM-nin 13%-dən çox olmamalıdır; 4. Ən azı iki il ərzində mübadilə kursları mexanizmi ilə nəzərdə tutulmuş valyuta kursunun tərəddüd sərhədlərinə əməl olunmalı, digər Avropa Birliyi ölkələrinin valyutasına münasibətdə devalvasiya həyata keçirilməməlidir; 5. Uzunmüddətli faiz stavkaları ən aşağı inflyasiya səviyyəsinə malik olan üç üzv ölkənin orta göstəricisini 22%-dən artıq keçməməlidir. (Çəki: 1)

- 1, 2, 4
 - 2, 3, 4
 - 3, 4, 5
 - 1, 3, 5
 - Hamısı
-

Sual: Aşağıdakılardan hansı avrozonaya daxil edilmə meyarlarına aid deyil? 1. İnflyasiya səviyyəsi Avropa Birliyinə daxil olan ölkələrdən ən aşağı inflyasiya səviyyəsinə malik olan üç üzv ölkənin orta inflyasiya səviyyəsini 1,5%-i keçməməlidir; 2. Dövlət borcu ÜDM-nin 60%-dən çox olmamalıdır; 3. Dövlət büdcəsinin kəsiri ÜDM-nin 13%-dən çox olmamalıdır; 4. Ən azı iki il ərzində mübadilə kursları mexanizmi ilə nəzərdə tutulmuş valyuta kursunun tərəddüd sərhədlərinə əməl olunmalı, digər Avropa Birliyi ölkələrinin valyutasına münasibətdə devalvasiya həyata keçirilməməlidir; 5. Uzunmüddətli faiz stavkaları ən aşağı inflyasiya səviyyəsinə malik olan üç üzv ölkənin orta göstəricisini 22%-dən artıq keçməməlidir. (Çəki: 1)

- 1, 2, 4
 - 2, 3, 4
 - 3, 4, 5
 - 1, 3, 5
 - Hamısı
-

Sual: Aşağıdakılardan hansı Avropa Birliyinin təşkilati edarəetmə strukturuna aid deyil? 1. Avropa Parlamenti; 2. Hesablama Palatası; 3. Sosial Şura; 4. Regionlar Komitəsi; 5. İqtisadi Şura. (Çəki: 1)

- 1, 2
 - 2, 3
 - 3, 5
 - 3, 4
 - Hamısı
-

Sual: Aşağıdakılardan hansı Avropa Birliyinin təşkilati edarəetmə strukturuna aid deyil? 1. Avropa Parlamenti; 2. Hesablama Palatası; 3. Sosial Şura; 4. Regionlar Komitəsi; 5. İqtisadi Şura. (Çəki: 1)

- 1, 2, 4
 - 1, 2, 3
 - 3, 4, 5
 - 2, 4, 5
 - Hamısı
-

Sual: Aşağıdakılardan hansı Avropa Mərkəzi Bankına üzv ölkələrə aid deyil? 1. Almaniya; 2. İspaniya; 3. B.Britaniya; 4. İrlandiya; 5. Portuqaliya; 6. Litva (Çəki: 1)

- 3, 6
 - 1, 2
 - 2, 4
 - 4, 5
 - Hamısı
-

Sual: Aşağıdakılardan hansı Avropa Mərkəzi Bankına üzv ölkələrə aiddir? 1. Almaniya; 2. İspaniya; 3. B.Britaniya; 4. İrlandiya; 5. Portuqaliya; 6. Litva (Çəki: 1)

- 1, 3, 4, 5
 - 1, 2, 4, 5
 - 3, 2, 4, 5
 - 3, 4, 5, 6
 - Heç biri
-

Sual: İnteqrasiya birlikləri yaratmış ölkələrdə adətən müsbət iqtisadi meyillər baş verir ki, bu da baş verən dəyişiklikləri izləyən digər ölkələrə müəyyən psixoloji təsir göstərir. Nəticədə də həmin ölkələr inteqrasiya birliklərinə üzv olmağa çalışırlar bu proses necə adlanır? (Çəki: 1)

- Statik effekti
 - Dinamik effekti
 - Nümayiş effekti
 - Biliteral effekti
 - Damino effekti
-

Sual: Bu və ya digər regionun əksər ölkələri inteqrasiya birliyinin üzvləri olduqdan sonra həmin birlikdən kənar qalan digər region ölkələri mütləq bir sıra çətinliklərlə üzləşirlər. Bu ölkələrdən bəziləri inteqrasiya proseslərindən kənar qalmaq qorxusundan hətta inteqrasiya üçün əhəmiyyətli ilkin marağa malik olmadan belə, inteqrasiya proseslərinə qoşulmağa maraqlı olduqlarını bildirirlər. Bu proses necə adlanır? (Çəki: 1)

- Statik effekti
 - Dinamik effekti
 - Nümayiş effekti
 - Biliteral effekti
 - Damino effekti
-

Sual: Aşağıdakılardan hansı ümumi bazar mərhələsində olan inteqrasiya birliyinə aid deyil? (Çəki: 1)

- Mərkəzi Amerika Ümumi Bazarı (CACM)
- Latın Amerikasına İnteqrasiya Assosiasiyası
- Cənubi Konusun Ümumi Bazarı (MERCOSUR)

- Şərqi və Cənubi Afrika ölkələrinin Ümumi Bazarı (COMESA)
 - And Ümumi Bazarı (CAN)
-

Sual: Aşağıdakılardan hansı İqtisadi və Ticarət Əməkdaşlığı haqqında saziş mərhələsində olan inteqrasiya birliyinə aiddir? (Çəki: 1)

- Mərkəzi Amerika Ümumi Bazarı (CACM)
 - Latin Amerikasına İnteqrasiya Assosiasiyası
 - Müstəqil Dövlətlər Birliyi (MDB)
 - İnkişaf etməkdə olan ölkələr arasında Ticarət Danışıqları Protokolu (PTN)
 - And Ümumi Bazarı (CAN)
-

Sual: Azərbaycan Respublikası hansı tarixdə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edilmişdir? (Çəki: 1)

- 1992-ci il
 - 1993-cü il
 - 1994-cü il
 - 1995-ci il
 - 1996-cı il
-

Sual: Azərbaycan Respublikası hansı tarixdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edilmişdir? (Çəki: 1)

- 1992-ci il
 - 1993-cü il
 - 1994-cü il
 - 1995-ci il
 - 1996-cı il
-

Sual: Azərbaycan Respublikası hansı tarixdə GUAM-a üzv qəbul edilmişdir? (Çəki: 1)

- 1992-ci il
 - 1993-cü il
 - 1994-cü il
 - 1995-ci il
 - 1996-cı il
-

Sual: Aşağıdakılardan hansı azad ticarət zonası mərhələsində olan inteqrasiya birliyinə aiddir? (Çəki: 1)

- Mərkəzi Amerika Ümumi Bazarı (CACM)
 - Baltika Azad Ticarət Zonası (BAFTA)
 - Cənubi Konusun Ümumi Bazarı (MERCOSUR)
 - Şərqi və Cənubi Afrika ölkələrinin Ümumi Bazarı (COMESA)
 - And Ümumi Bazarı (CAN)
-

Sual: Aşağıdakılardan hansı effekt iqtisadi inteqrasiyaya aiddir? (Çəki: 1)

- «Kobra» effekti
 - «Sosial ədalət» effekti
 - «Fişer» effekti
 - «Analogiya» effekti
 - Heç biri
-

Sual: Aşağıdakılardan hansı azad ticarət zonası mərhələsində olan inteqrasiya birliyinə aid deyil? (Çəki: 1)

- Baltika Azad Ticarət Zonası (BAFTA)
 - Şərqi Afrika Kooperasiyası (EAC)
 - Cənubi Konusun Ümumi Bazar Zonası (MERCOSUR)
 - Avstraliya – Yeni Zelandiya ticarət sazişi (CER)
 - Şərqi Afrika Kooperasiyası (EAC)
-

Sual: Aşağıdakılardan hansı iqtisadi birlik mərhələsində olan inteqrasiya birliyinə aiddir? (Çəki: 1)

- Baltika Azad Ticarət Zonası (BAFTA)
 - Şərqi Afrika Kooperasiyası (EAC)
 - Cənubi Konusun Ümumi Bazar Zonası (MERCOSUR)
 - Avstraliya – Yeni Zelandiya ticarət sazişi (CER)
 - Mərkəzi Afrika İqtisadi və Valyuta Birliyi (CEMAC)
-

Sual: «Əgər müəyyən sayda iqtisadi vahidlər arasında əmtəə, kapital və insanların hərəkəti bu vahidlərin hər birinin daxilindəki kimi sərbəstdirsə, onda bu müxtəlif vahidlər birləşmişdir» tezisi aşağıdakı tədqiqatçılardan kimə məxsusdur? (Çəki: 1)

- K. Doyq
 - Q.Mürdal
 - R.Aron
 - A. Tyonbi
 - C.Mid
-

Sual: Avrasiya İqtisadi Birliyinin (EAEC) üzvü deyil? (Çəki: 1)

- Belarus
 - Qazaxıstan
 - Özbəkistan
 - Rusiya
 - Tacikistan
-

Sual: Aşağıdakılardan hansı iqtisadi birlik mərhələsində olan inteqrasiya birliyinə aiddir? (Çəki: 1)

- Baltika Azad Ticarət Zonası (BAFTA)
 - Şərqi Afrika Kooperasiyası (EAC)
 - Cənubi Konusun Ümumi Bazar Zonası (MERCOSUR)
 - Avstraliya – Yeni Zelandiya ticarət sazişi (CER)
 - Heç biri
-

Sual: İqtisadi inteqrasiya proseslərinin amillər sistemində aid deyil? (Çəki: 1)

- Sivilizasiya amili
 - İnfrastruktur amil
 - İqtisadi amil
 - Siyasi amil
 - Hamısı
-

Sual: Milli təsərrüfat mexanizmlərinin yaxınlaşmasına, qarşılıqlı uyğunlaşmasına və artımına gətirən, dövlətlərarası sazişlər formasını qəbul edən və razılaşıdırılmış şəkildə dövlətlərarası orqanlar tərəfindən tənzimlənən obyektiv iqtisadi qarşılıqlı təsir prosesi necə adlanır? (Çəki: 1)

- Beynəlxalq ticarət
 - Beynəlxalq inhisarizm
 - Beynəlxalq iqtisadi inteqrasiya
 - Azad rəqabət mühiti
 - Beynəlxalq iqtisadi münasibətlər
-

Sual: Mərkəzi Avropa Azad Ticarət Zonasının (CEFTA) üzvü deyil? (Çəki: 1)

- Bolqarıstan
 - Rumıniya
 - Slovakiya
 - Xorvatiya
 - Sloveniya
-

Sual: Ərəb Məğribi Birliyinin üzvü deyil? (Çəki: 1)

- Əlcəzair
 - Liviya
 - Mavritaniya
 - Suriya
 - Tunis
-

Sual: AB üzvlüyünə Yaxın Şərqdən namizəd ölkələr sırasına daxil deyil? (Çəki: 1)

- Suriya
 - Livan
 - İsrail
 - Hamısı daxildir
 - Heç biri daxi deyil
-

Sual: İqtisadi inteqrasiya prosesinin mərhələləri ardıcılığı aşağıdakılardan hansında pozulmuşdur? (Çəki: 1)

- Azad ticarət zonası
 - İmtiyazlı ticarət sazişi
 - Gömrük birliyi
 - Ümumi bazar
 - Valyuta və tam iqtisadi birlik
-

Sual: Azərbaycan Respublikası hansı tarixdə İKT-na üzv qəbul edilmişdir? (Çəki: 1)

- 1992-ci il
 - 1993-cü il
 - 1994-cü il
 - 1995-ci il
 - 1996-cı il
-

Sual: Aşağıdakılardan hansı İslam Konfransı Təşkilatının üzvüdür? (Çəki: 1)

- Əfqanıstan
 - Albaniya
 - Azərbaycan
 - Cibuti
 - Hamısı
-

Sual: Aşağıdakılardan hansı Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının üzvü deyil? (Çəki: 1)

- Türkiyə
 - Qazaxıstan
 - Azərbaycan
 - Qırğızıstan
 - Şimali Kipr Türk Cümhuriyyəti
-

Sual: Aşağıdakılardan hansı Müstəqil Dövlətlər Birliyinin üzvü deyil? (Çəki: 1)

- Rusiya
 - Qazaxıstan
 - Azərbaycan
 - Moldova
 - Gürcüstan
-

Sual: Aşağıdakılardan hansı iqtisadi birlik mərhələsində olan inteqrasiya birliyinə aiddir? (Çəki: 1)

- Baltika Azad Ticarət Zonası (BAFTA)
 - Şərqi Afrika Kooperasiyası (EAC)
 - Cənubi Konusun Ümumi Bazar Zonası (MERCOSUR)
 - Avstraliya – Yeni Zelandiya ticarət sazişi (CER)
 - Heç biri
-

Sual: Aşağıdakılardan hansıları birbaşa olaraq iqtisadi inteqrasiya proseslərinin ümumiləşdirici nəzəriyyələrinə aid deyil? 1. Struktur konsepsiyası; 2. Federalist konsepsiya 3. Bazar-institusional konsepsiyası; 4. Funksionalist konsepsiya. 5. Dirjinist konsepsiya; 6. Plüralist konsepsiya. (Çəki: 1)

- 1, 3, 5
 - 2, 4, 6
 - 1, 2, 3
 - 4, 5, 6
 - 2, 3, 4
-

Sual: Avropa Birliyinin baza hüquqi-normativ sənədlərinə aiddir? (Çəki: 1)

- Vahid Avropa Aktı
 - Avropa İttifaqı haqqında Maastrixt Sazişi
 - Amsterdam Sazişi
 - Nitsa Sazişi
 - Hamısı
-

Sual: Aşağıdakı müəlliflərdən hansı federalist konsepsiyanın tərəfdarıdır? (Çəki: 1)

- A. Smit
 - Ç. Pentland
 - C. Keynes
 - K. Marks
 - Heç biri
-

BÖLMƏ: 04

Ad	04
Suallardan	70
Maksimal faiz	70



Sual: İnteqrasiyanın əsası (nüvəsi, özəyi) anlayışı nə deməkdir: (Çəki: 1)

- inteqrasiya birliyinin təşəbbüskarları olan ölkələr
- ən yüksək iqtisadi inkişaf səviyyəsi xas olan ölkələr
- bir qitədə yerləşən və eyni dildə danışan ölkələr
- dünyada ilk dəfə yaradılan inteqrasiya birliklərinə daxil olan ölkələr
- eyni iqtisadi inkişaf səviyyəsi olan, BMT-nin üzvü olan və vahid iqtisadi siyasət aparan ölkələr

Sual: İqtisadi inteqrasiya hansı konkret problemləri həll etməlidir. Səhv variantı seçin: (Çəki: 1)

- bazar iqtisadiyyatının əsaslarının yaradılması
- ümumi valyutanın daxil edilməsi
- kapitalın dövlətlərarası hərəkətinin azadlığı problemi
- əmtəə nomenklaturası sahəsində unifikasiya problemi
- əhalinin su və ərzaq ilə təminatı

Sual: İnteqrasiya birlikləri yaratmış hansı ölkələrdə müsbət iqtisadi irəliləyişlər baş verir: (Çəki: 1)

- iqtisadi inkişaf templərinin artması
- inflyasiyanın azalması
- məşğulluğun artımı
- əhalinin sosial vəziyyətinin yaxşılaşması
- NİS ölkələri sırasına keçid

Sual: Demonstrasion (nümayiş) effekti nə ilə xarakterizə olunur: (Çəki: 1)

- müsbət iqtisadi dəyişikliklər baş verir
- digər ölkələrə müəyyən psixoloji təsirin göstərilməsi
- ölkələrin AB üzvü olmaq istəyi
- digər ölkələrdə artıq mövcud olan qərarlar əsasında konkret problemlər toplusunu həll etmək
- ölkələrin iqtisadi əlaqələrinin yeni istiqamətlərə yönləndirilməsi

Sual: «Domino effekti» nəyə gətirib çıxarır: (Çəki: 1)

- inteqrasiya sərhədlərindən kənar qalan ölkələrin ticarətinin azalması
- inteqrasiya sərhədlərindən kənar qalan ölkələrin ticarətinin artması
- inteqrasiya sərhədlərində qalan ölkələrin ticarətinin azalması
- inteqrasiya sərhədlərində qalan ölkələrin ticarətinin artması
- inteqrasiya proseslərinə marağın olmaması

Sual: İnteqrasiya birlikləri qarşılıqlı olaraq aşağıdakı vəzifələri qoyur. Səhv variantı seçin: (Çəki: 1)

- miqyas iqtisadiyyatının üstünlüklərindən istifadə
- ticarət siyasətinin vəzifələrinin həlli
- iqtisadiyyatın struktur yenidənqurmasına yardım
- milli sənayenin yeni sahələrinin dəstəklənməsi
- idxalı əvəz edən sahələrin dəstəklənməsi

Sual: İnteqrasiya birlikləri öz qarşılarına aşağıdakı vəzifələri qoyurlar. Səhv variantı seçin: (Çəki: 1)

- miqyas iqtisadiyyatının üstünlüklərindən istifadə
 - ticarət siyasətinin vəzifələrinin həlli
 - iqtisadiyyatın struktur yenidənqurmasına yardım
 - milli sənayenin yeni sahələrinin dəstəklənməsi
 - «domino effektinin» aradan qaldırılması
-

Sual: İnteqrasiya birlikləri öz qarşılarına aşağıdakı vəzifələri qoyurlar. Səhv variantı seçin: (Çəki: 1)

- miqyas iqtisadiyyatının çatışmazlıqlarından istifadə
 - ticarət siyasətinin vəzifələrinin həlli
 - iqtisadiyyatın struktur yenidənqurmasına yardım
 - milli sənayenin yeni sahələrinin dəstəklənməsi
 - əlverişli xarici siyasət mühitinin yaradılması
-

Sual: Miqyas iqtisadiyyatı üstünlüklərinə aiddir. Səhv variantı seçin: (Çəki: 1)

- bazarın həcmnin genişlənməsi
 - transaksion məsrəflərin azalması
 - birbaşa xarici investisiyaların cəlb edilməsi
 - portfel investisiyalarının cəlb edilməsi
 - böyük həcmli bazarlarda müstəqil istehsalların yaradılması
-

Sual: Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələri inteqrasiya birliklərini yaradarkən, qarşılarına hansı məqsədləri qoymuşdular: (Çəki: 1)

- qonşuları ilə, qarşılıqlı iqtisadi öhdəliklərlə təsdiqlənmiş yaxşı münasibətlərin mövcud olması
 - birbaşa xarici investisiyaların və böyük yeddiliyin cəlb edilməsi
 - AB oxşar, vahid valyuta ilə dəstəklənən tam və yüksək inkişaf etmiş siyasi ittifaqın yaradılması
 - iştirakçıların maraqları kəskin fərqlənən çoxtərəfli ticarət danışıqlarının aparılması
 - dövlətlərarası müqavilələrlə təsdiqlənmiş bazar islahatlarının tezləşdirilməsi və tam həcmli bazarların yaradılması
-

Sual: İnteqrasiya proseslərinin ticarətə təsiri aşağıdakılardan ibarətdir: (Çəki: 1)

- blok adından çıxış etməkdən fərqli olaraq, hər bir ölkə üçün, danışıqlar mövqeyinə ayrı-ayrılıqda ölkənin təsiri daha səmərəlidir
 - çoxtərəfli ticarət danışıqlarından fərqli olaraq, regional bloklar qarşılıqlı ticarət üçün daha stabil və öncədən məlum olan mühitin yaradılmasına imkan verirlər
 - müxtəlif iqtisadi maraqlarla xarakterizə edilən çoxlu sayda iştirakçıları olan regional bloklar, qarşılıqlı ticarət üçün stabil mühit yaratmağa imkan vermirlər
 - regional bloklardan fərqli olaraq, çoxtərəfli ticarət danışıqları qarşılıqlı ticarət üçün daha stabil və öncədən məlum olan mühitin yaradılmasına imkan verirlər
 - gömrük baryerlərinin möhkəmləndirilməsi və çoxtərəfli müqavilələrlə dəstəklənən, xarici ticarətin tənzimlənməsinə dair qeyri-tarif tədbirlərinin azaldılması
-

Sual: Müxtəlif formalarda AB qoşulan qərbi Avropa ölkələri hansı məqsədləri güdürdülər: (Çəki: 1)

- milli iqtisadiyyatın yeni sahələrinin dəstəklənməsi

- daha az inkişaf etmiş Avropa ölkələrinə kredit verilməsi prosesinin sonradan sadələşdirilməsi üçün dayanıqlı əlaqələrin yaradılması
 - bazar təcrübəsinin ötürülməsi vasitəsi ilə bazarın inkişaf etdirilməsi, bazara seçilmiş istiqamətin dəyişməyəcəyinə təminatın yaradılması
 - üçüncü ölkələrə qarşı diskriminasiya tədbirlərinin istisna edilməsi
 - daha geniş regional bazarları yaradılan yerli istehsalçıların dəstəklənməsi üsulu
-

Sual: Daha geniş regional bazarları yaradılan yerli istehsalçıların dəstəklənməsi üsulu - aşağıdakı regionların inteqrasiya prosesləri üçün xarakterikdir: (Çəki: 1)

- Latin Amerikasını ölkələri, Afrikanın Saxaradan cənuba tərəf yerləşən ölkələri
 - Latin Amerikasını ölkələri, NİS ölkələri
 - Cənub-Şərqi Asiya ölkələri, Latin Amerikasını ölkələri
 - Yaxın Şərq ölkələri, Cənubi-Şərqi Asiya ölkələri
 - Saxaradan cənubda yerləşən Afrika ölkələri, Yaxın şərq ölkələri
-

Sual: İnteqrasiya proseslərinin mərhələlərini düzgün ardıcılıqla göstərin: (Çəki: 1)

- qarşılıqlı ticarətin liberallaşması, əmtəələrin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, vahid informasiya məkanının yaradılması
 - əmtəələrin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, vahid iqtisadi və hüquqi məkanının yaradılması
 - qarşılıqlı ticarətin liberallaşması, əmtəələrin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, vahid iqtisadi məkanının yaradılması
 - vahid iqtisadi, sonra isə vahid hüquqi məkanının yaradılması, son mərhələdə isə, vahid valyuta məkanının və informasiya məkanının yaradılması
 - əmtəələrin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, vahid iqtisadi, sonra isə vahid hüquqi məkanının yaradılması, son mərhələdə isə, vahid valyuta məkanının və informasiya məkanının yaradılması
-

Sual: İnteqrasiya üçün xarakterik deyil: (Çəki: 1)

- beynəlxalq iqtisadi münasibətlərin yeni keyfiyyəti formalaşır
 - ölkələrin regional yaxınlığına əsaslanana təbii prosesdir
 - ölkələrin müvafiq siyasətini nəzərdə tutur
 - ölkələr arasında, regional inteqrasiya qrupunun yaradılması haqqında müqavilələrin bağlanmasını nəzərdə tutur
 - qarşılıqlı təsərrüfatın müvafiq hüquqi bazası yaradılır
-

Sual: Dezinteqrasiya prosesi aşağıdakıdır: (Çəki: 1)

- onların müstəqilliyini artıran və ya qoruyub saxlayan, sistemin elementlərinin qarşılıqlı fəaliyyətinin sayının və intensivliyinin azalması
 - onların müstəqilliyini artıran və ya qoruyub saxlayan, sistemin elementlərinin qarşılıqlı fəaliyyətinin sayının və intensivliyinin artırılması
 - inteqrasiya qruplaşmasına daxil olan ölkələrin xarakteristikalarının daha yaxşı fərqləndirilməsi üçün təsərrüfat fəaliyyətinin müvafiq hüquqi bazasının yaradılması
 - ölkələrin regional yaxınlığı əsasında yaranan təbii prosesdir
 - əvvəlcə dağınıq olan elementlərin bütövlükdə birləşməsi ilə əlaqədar olan inkişaf prosesinin bir tərəfi
-

Sual: Beynəlxalq iqtisadiyyatda beynəlxalq iqtisadi inteqrasiyanın elementləri kimi çıxış edirlər: (Çəki: 1)

- milli təsərrüfatlar
 - TMK
 - TMK, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları
 - hüquqi və fiziki şəxslər
 - TMK, TMB, hüquqi və fiziki şəxslər
-

Sual: Avrasiyanın regional inteqrasiya təşkilatları. Səhv variantı seçin: (Çəki: 1)

- Mərkəzi Asiya əməkdaşlığı (MAƏ)
 - Avrasiya İqtisadi Əməkdaşlığı (EvrAzES)
 - Belarus, Rusiya, Qazaxstan və Ukraynanın vahid iqtisadi məkanı (VİM)
 - Mərkəzi Avropa Cəmiyyəti (MAC)
 - Müstəqil Dövlətlər Birliyi (MDB)
-

Sual: Bunlardan hansı inteqrasiya əlamətlərinə aid deyil: (Çəki: 1)

- ikililik: beynəlxalq və daxili milli iqtisadi münasibətlərin xüsusiyyətlərinin mövcud olması
 - inteqrasiya subyektlərinin qarşılıqlı asılılığının aşağı dərəcəsi
 - münasibətlərin bir-biri ilə yüksək dərəcədə birləşməsi, münasibətlərin pozulmasının çətinliyi və ziyanlılığı
 - münasibətlərin dayanıqlılığı, stabilliyi
 - ölkənin iqtisadi inkişafı tsikllərinin sinxronlaşması
-

Sual: Bunlardan hansı inteqrasiya əlamətlərinə aid deyil: (Çəki: 1)

- ikililik: beynəlxalq və daxili milli iqtisadi münasibətlərin xüsusiyyətlərinin mövcud olması
 - regionun, xarici mühitə nisbətə, birliyi
 - münasibətlərin bir-biri ilə yüksək dərəcədə birləşməsi, münasibətlərin pozulmasının çətinliyi və ziyanlılığı
 - münasibətlərin dayanıqlılığı, stabilliyi
 - ölkənin iqtisadi inkişafı tsikllərinin qeyri-sinxronluğu
-

Sual: İnteqrasiyanın ilkin şərtlərinə aid deyil: (Çəki: 1)

- coğrafi, institusional, mədəni, tarixi cəhətdən yaxındılar, iqtisadi inkişaf səviyyələrinə görə yaxındılar
 - üçüncü ölkələrdən olan ümum partnyorları və ya rəqibləri var
 - üçüncü ölkələrdən olan ümum partnyorları və ya rəqibləri var
 - diversifikasiya olunmuş sənaye və importu əvəz edən istehsala malikdirlər
 - adambaşına düşən yüksək ÜDM malikdirlər
-

Sual: İnteqrasiyanın ilkin şərtlərinə aid deyil: (Çəki: 1)

- bir-birini tamamlayan iqtisadiyyatlara malikdirlər
 - kifayət qədər inkişaf etmiş bazar institutlarına malikdirlər
 - kifayət qədər açıq iqtisadiyyata malikdirlər
 - adambaşına düşən yüksək ÜDM malikdirlər]
 - inkişaf etmiş hasilat sənayesinə malikdirlər
-

Sual: Aşağıda adları çəkilən qruplaşmalardan hansı inteqrasiyanın bütün mərhələlərindən keçmişdir: (Çəki: 1)

- ASEAN
- NAFTP

- AB
 - MERKOSUR
 - MDB
-

Sual: AB neçə inteqrasiya birliyindən təşkil edilmişdir: (Çəki: 1)

- 2
 - 3
 - 1
 - 5
 - 10
-

Sual: AB aşağıdakı inteqrasiya birliklərindən təşkil olunmuşdur: 1) Avropa kömür və polad birliyi 2) Atom enerjisi üzrə Avropa cəmiyyəti 3) Avropa Ərzaq məhsullarının istehsalçıları cəmiyyəti 4) Avropa iqtisadi cəmiyyəti 5) Avropa istehsalçılar ittifaqı (Çəki: 1)

- 13234
 - 1,2,5
 - 1,2
 - 3,4,5
 - 3,5
-

Sual: AB-nin azad ticarət zonası mərhələsini keçmə illəri (Çəki: 1)

- 1968-1976
 - 1958-1969
 - 1987-1992
 - 1993- indiki dövr
 - 1945-1958
-

Sual: AB-nin gömrük ittifaqının mərhələlərini keçmə illəri (Çəki: 1)

- 1968-1976
 - 1958-1969
 - 1987-1992
 - 1993- indiki dövr
 - 1945-1958
-

Sual: AB-nin ümumi bazar mərhələsini keçmə illəri (Çəki: 1)

- 1968-1976
 - 1958-1969
 - 1987-1992
 - 1993- indiki dövr
 - 1945-1958
-

Sual: AB-nin iqtisadi ittifaqın mərhələlərini keçmə illəri (Çəki: 1)

- 1968-1976
 - 1958-1969
 - 1987-1992
 - 1993- indiki dövr
 - 1945-1958
-

Sual: Hansı müqaviləyə əsasən, AB-də, qarşılıqlı ticarətə qoyulan gömrüə rüsumları və say məhdudiyətləri təcricən aradan qaldırılmışdır: (Çəki: 1)

- Varşava razılaşması
 - Bretton-Vuds razılaşması
 - Roma razılaşması
 - Bern razılaşması
 - Paris razılaşması
-

Sual: Hansı razılaşmaya əsasən, bir sıra inkişaf etmiş ölkələr AB ilə assosiativ münasibətlərə daxil olmuşdular: (Çəki: 1)

- Varşava razılaşması
 - Yaund razılaşması
 - Roma razılaşması
 - Bern razılaşması
 - Paris razılaşması
-

Sual: Neçənci ildə, üç Avropa cəmiyyəti, özlərinin icra orqanlarının birləşdirilməsi haqqında qərar qəbul etmişdilər: (Çəki: 1)

- 1963
 - 1945
 - 1965
 - 1976
 - 1993
-

Sual: AB-də 1962-ci ildə nə tətbiq edilmişdir: (Çəki: 1)

- gömrük rüsumlarına məhdudiyət
 - ümumi gömrük tarifi
 - üçüncü ölkələrə qarşı ümumi gömrük siyasəti
 - vahid kənd təsərrüfatı siyasəti
 - qarşılıqlı ticarətə qoyulan say məhdudiyətlərinin ləğv edilməsi
-

Sual: AB-nin Roma razılaşmasına aid deyil: (Çəki: 1)

- gömrük rüsumları ləğv edilib
 - ümumi gömrük tarifi təyin edilib
 - üçüncü ölkələrə qarşı ümumi gömrük siyasəti
 - qarşılıqlı ticarətə qoyulan say məhdudiyətləri ləğv edilmişdir
-

Sual: AB-ni təsis edən ölkələrin sayını göstərin: (Çəki: 1)

- 6
 - 3
 - 10
 - 5
 - 15
-

Sual: Beynəlxalq iqtisadi inteqrasiya proseslərinin inkişafı bunlarla şərtlənmişdir: (Çəki: 1)

- inteqrasiya prosesinin iştirakçısı olan ölkələrin iqtisadi inkişaf səviyyələrində olan fərqlə
- əmək resurslarının təminatı səviyyəsində olan fərqlə
- beynəlxalq əmək bölgüsünün dərinləşməsi və beynəlxalq kooperasiyanın əhəmiyyətinin artması

- sıx arşılıqlı inteqrasiya əlaqələrinin qurulmasına can atan dövlətlərin liderlərinin siyasi qərarları ilə
 - ölkə ÜTT-yə daxil olandan sonra, bütün gömrük rüsumlarının ləğvi
-

Sual: Beynəlxalq itisadi inteqrasiya roseslərinin uğurlu inkişafına yardım etmir: (Çəki: 1)

- ölkələrin iqtisadi inkişaf səviyyələrinin eyniliyi
 - ölkələrdə olan həyat səviyyəsində böyük fərqlər
 - ümumi sərhədlər
 - sosial və iqtisadi problemlərin ümumiliyi
 - tarixən mövcud olan iqtisadi əlaqələr
-

Sual: Gömrük ittifaqı nəzərdə tutur: (Çəki: 1)

- bütün iştirakçı ölkələr üçün yalnız vahid gömrük tarifinin mövcudluğu
 - iştirakçı ölkələr üçün kapitalların və işçi qüvvəsinin hərəkəti üçün vahid şəraitin mövcud olması
 - iştirakçı ölkələr arasında əmtəə və xidmətlərin sərbəst hərəkəti, həmçinin, üçüncü ölkələr üçün vahid gömrük tarifi və vahid xarici-ticarət siyasəti
 - iştirakçı ölkələr arasında əmtəə və xidmətlərin, eləcə də kapitalların və işçi qüvvəsinin hərəkəti üçün gömrük baryerlərinin aradan götürülməsi
 - üçüncü ölkələrə qarşı vahid xarici-ticarət siyasəti
-

Sual: Müasir dövrdə Avropa Birliyi: (Çəki: 1)

- gömrük İttifaqıdır
 - ümumi bazardır
 - iqtisadi və valyuta ittifaqıdır
 - azad ticarət zonasıdır
 - azad iqtisadi zonadır
-

Sual: Avropa birliyi ölkələrində 1 yanvar 1999-cu ildən tətbiq edilən ümumi valyuta: (Çəki: 1)

- ekyu
 - marka
 - avro
 - krona
 - SDR
-

Sual: Əgər ölkələr, qarşılıqlı ticarətdə gömrük rüsumlarının ləğvini təmin edib, üçüncü ölkələrə qarşı milli tənzimləmə normalarını, eləcə də kapitalların və işçi qüvvəsinin hərəkətinə qarşılıqlı məhdudiyətləri qoruyub saxlayırlarsa, bu: (Çəki: 1)

- ümumi bazardır
 - tam iqtisadi ittifaqdır
 - azad ticarət zonasıdır
 - gömrük ittifaqıdır
 - valyuta ittifaqıdır
-

Sual: Əgər ölkələr, qarşılıqlı ticarətdə gömrük rüsumlarının ləğvini təmin edib, üçüncü ölkələrə qarşı vahid xarici tarif tətbiq edib, kapitalların və işçi qüvvəsinin hərəkətinə qarşılıqlı məhdudiyətləri qoruyub saxlayırlarsa, bu: (Çəki: 1)

- ümumi bazardır
- gömrük ittifaqıdır
- tam iqtisadi ittifaqdır

valyuta ittifaqıdır

Sual: Əgər ölkələr əmtəələrin, kapitalların və işçi qüvvəsinin qarşılıqlı sərbəst hərəkətini, üçüncü ölkələr üçün ticarətin tənzimlənməsinin vahid normalarını təyin edirlərsə, bu: (Çəki: 1)

- azad ticarət zonasıdır
 - gömrük ittifaqıdır
 - iqtisadi ittifaqdır
 - valyuta ittifaqıdır
 - ümumi bazarıdır
-

Sual: Hal-hazırda iqtisadi və valyuta ittifaqı mərhələsindədir: (Çəki: 1)

- NAFTA
 - AB
 - MDB
 - ASEAN
 - ATES
-

Sual: 1 yanvar 2002-ci ildən Avrovlyuta istifadə edilir: (Çəki: 1)

- yalnız, avro zonasına daxil olan ölkələrin dövlət təşkilatları arasında nağdsiz hesablaşmalarda
 - yalnız, kommersiya firmaları arasında nağdsiz hesablaşmalarda
 - yalnız fiziki şəxslər arasında nağd hesablaşmalarda
 - həm nağd, həm də nağdsiz hesablaşmalarda
 - yalnız nağd hesablaşmalarda
-

Sual: Beynəlxalq iqtisadi inteqrasiyanın düzgün tərifini əks etdirən cavabı göstərin: (Çəki: 1)

- dünyanın bütün ölkələrinin inkişaf prosesində, ünsiyyət, qarşılıqlı əlaqələrin üsul və xarakterini xarakterizə edən münasibətlər
 - dünya ticarəti prosesində yaranan iqtisadi münasibətlər
 - dərin dayanıqlı qarşılıqlı əlaqələr və əmək bölgüsünün inkişafı əsasında ölkələrin təsərrüfat-siyasi birləşməsi prosesi
 - əmtəələrin ayrı-ayrı tərkib hissələri əsasında üfüqi kooperasiya və ixtisaslaşma ilə əlaqəli münasibətlər
 - gömrük rüsumları və qeyri-tarif məhdudiyətlərinin tənzimlənməsi məqsədi ilə yaranan iqtisadi münasibətlər
-

Sual: Azad ticarət zonasının düzgün tərifini qeyd edin: (Çəki: 1)

- inteqrasiyanın, gömrük baryerlərinin ləğvini nəzərdə tutan birinci mərhələsi
 - inteqrasiyanın, vahid gömrük tarifi və üçüncü ölkələrə qarşı vahid xarici ticarət siyasətini nəzərdə tutan ikinci mərhələsi
 - inteqrasiyanın, yalnız ticarət baryerlərinin ləğvini deyil, işçi qüvvəsi və kapitalın sərbəst hərəkətini nəzərdə tutan üçüncü mərhələsi
 - inteqrasiyanın, əlavə vahid iqtisadi və valyuta-maliyyə siyasətini nəzərdə tutan dördüncü mərhələsi
 - inteqrasiyanın, əlavə vaxid siyasət və milli idarəetmə orqanlarının yaradılmasını nəzərdə tutan beşinci mərhələsi
-

Sual: Asiya- Sakit okean iqtisadi əməkdaşlıq təşkilatı (ASİƏ - ATES): (Çəki: 1)

- Asiya-Sakit okean ölkələrinin iqtisadi siyasətinin işlənilib hazırlanmasına dair hökumətlər arası təşkilat

- gömrük baryerlərinin ləğvini nəzərdə tutan vahid iqtisadi məkan
 - azad sahibkarlıq zonası
 - ən yüksək inteqrasiya mərhələsinə çatmış üst-milli təşkilat
 - əmtəə, xidmət, kapital, işçi qüvvəsi və digər amillərə məhdudiyyətlərin olmadığı offşor zona
-

Sual: Şimali Amerikada olan sosial-iqtisadi inteqrasiya qruplaşmasını göstərin: (Çəki: 1)

- NATO
 - NAFTA
 - SAARK
 - MERKOSUR
 - YUDEAK
-

Sual: İqtisadi və valyuta ittifaqının əlamətlərini göstərin: (Çəki: 1)

- gömrük baryerlərinin ləğv
 - üçüncü ölkələrə qarşı vahid gömrük tarifi və xarici ticarət siyasəti
 - yalnız ticarət baryerlərinin ləğvi deyil, işçi qüvvəsinin və kapitalın sərbəst hərəkəti
 - vahid iqtisadi və valyuta-maliyyə siyasəti
 - inteqrasiya qruplaşması ölkələrinin vahid siyasəti və üst-milli idarəetmə orqanlarının yaradılması
-

Sual: Gömrük ittifaqının xüsusiyyətləri bunlardır: (Çəki: 1)

- itifaqdaxilində gömrük məhdudiyyətlərinin ləğv edilməsi
 - kaital idxalına nəzarətin ləğvi
 - işçi qüvvəsinin idxalının kvotalaşdırılması
 - üçüncü ölkələrə nisbətdə ümumi siyasətin aparılması
 - vahid valyutanın tətbiqi
-

Sual: NAFTA üzvü olan ölkələri seçin: (Çəki: 1)

- ABŞ, Çili, Arqentina
 - Kanada, ABŞ, Meksika Braziliya
 - Kanada, ABŞ, Meksika
 - ABŞ, Kanada, Meksika, Arqentina, Braziliya
 - Kanada, ABŞ, Meksika, Mərkəzi Amerikanın ada dövlətləri
-

Sual: ASEAN regional qruplaşmasına hansı ölkələr daxildir: (Çəki: 1)

- Afrika qitəsi
 - Cənub-Şərqi Asiya ölkələri
 - Fars körfəzi ölkələri
 - Latın Amerikasına ölkələri
 - Sakit okean sahili ölkələri
-

Sual: Kanada neçənci ildə «ABŞ ilə azad ticarət haqqında Razılaşma»-ni imzalayıblar: (Çəki: 1)

- 1984
 - 1986
 - 1988
 - 1994
 - 1995
-

Sual: Qərbi Avropada inteqrasiya birliyi: (Çəki: 1)

- NAFTA
 - AB
 - AİA
 - LAİ
 - EEİ
-

Sual: Latin Amerikas   lk lərində regional inteqrasiya qruplaşması (Ç ki: 1)

- NAFTA
 - LAİ
 - ASEAN
 - ATES
 - YUDEAK
-

Sual: 1989-cu ild  yaradılan inteqrasiya qrupunu se in: (Ç ki: 1)

- ASEAN
 - LAİ
 - ATES
 - AB
 - YUDEAK
-

Sual: Beyn lxalq iqtisadi inteqrasiya n zəriyy lərinin istiqam tl rin  aid deyil: (Ç ki: 1)

- neoliberalizm
 - korporasionalizm
 - dirijizm
 - neokeynsiançılıq
 - neostrukturalizm
-

Sual: Erk n neoliberalizm n may nd ləri: (Ç ki: 1)

- Vilhelm Repke v  Moris Alle
 - Vilhelm Repke v  Bela Balassa
 - Bela Balassa v  Moris Alle
 - Sidney Rolf v  Yudcin Rostou
 - Qurnar Myurdal
-

Sual: Korporasionalizm m kt binin n may nd ləri: (Ç ki: 1)

- Vilhelm Repke v  Moris Alle
 - Vilhelm Repke v  Bela Balassa
 - Riçard Kuper
 - Sidney Rolf v  Yudcin Rostou
 - Qurnar Myurdal
-

Sual: Strukturalizmin n may nd ləri: (Ç ki: 1)

- Yan Timberq n
 - Vilhelm Repke v  Bela Balassa
 - Riçard Kuper
 - Sidney Rolf v  Yudcin Rostou
 - Qurnar Myurdal
-

Sual: Neokeynsializm n may nd ləri: (Ç ki: 1)

- Yan Timberqen
 - Vilhelm Repke
 - Riçard Kuper
 - Sidney Rolf
 - Qurnar Myurdal
-

Sual: Dirijizm nümayəndələri: (Çəki: 1)

- Yan Timberqen
 - Vilhelm Repke və Bela Balassa
 - Riçard Kuper
 - Sidney Rolf və Yudcin Rostou
 - Qurnar Myurdal
-

Sual: Erkən neoliberalistlər tam inteqrasiya deyəndə, nəyi başa düşürlər: (Çəki: 1)

- fəaliyyət təbii bazar qüvvələri və azad rəqabətin təsiri əsasında baş verir
 - fəaliyyət dövlətlərin iqtisadi siyasəti və mövcud milli və beynəlxalq hüquqi aktlar əsasında həyata keçirilir
 - fəaliyyət mövcud milli və beynəlxalq hüquqi aktlar əsasında həyata keçirilir
 - dövlətin beynəlxalq iqtisadi münasibətlər sferasına müdaxilə etməsi inflyasiyanın azalmasına gətirib çıxarır
 - iqtisadi inteqrasiya dövlətin iqtisadi işlərdə daha az iştirak etməsinə gətirib çıxarır
-

Sual: Neoliberalistlərin fikrincə, dövlətin beynəlxalq iqtisadi münasibətlər sferasına müdaxilə etməsi nəyə gətirib çıxarır: (Çəki: 1)

- inflyasiyanın azalmasına
 - beynəlxalq ticarətin tarazlanmasına
 - ödəmələrin pozulmasına
 - təsir göstərmir
 - bütün cavablar düzdür
-

Sual: Bunlar erkən neoliberalistlərin baxışlarının boşa çıxdığını göstərmişdir: (Çəki: 1)

- dövlətin fəal iştirakı ilə regional dövlətlərarası ittifaqların formalaşması
 - məhz TMK beynəlxalq iqtisadiyyatın inteqrasiyasını, onun rəşional və balanslaşdırılmış inkişafını təmin etmək iqtidarındadır
 - sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və siyasətin rəşiləşdirilməsi ilə müşayət edilən inteqrasiya
 - mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə inteqrasiya
 - düzgün cavab yoxdur
-

Sual: Daha sonrakı dövr neoliberalizminə nəyi aid etmək olar: (Çəki: 1)

- iqtisadi inteqrasiya dövlətin iqtisadi işlərdə daha intensiv iştirakına gətirib çıxarır
 - məhz TMK beynəlxalq iqtisadiyyatın inteqrasiyasını, onun rəşional və balanslaşdırılmış inkişafını təmin etmək iqtidarındadır
 - sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və siyasətin rəşiləşdirilməsi ilə müşayət edilən inteqrasiya
 - mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə inteqrasiya
 - düzgün cavab yoxdur
-

Sual: Korporalizmə xas olan cəhət hansıdır: (Çəki: 1)

- dövlətin fəal iştirakı ilə regional dövlətlərarası ittifaqların formalaşması

- TMK beynəlxalq iqtisadiyyatın inteqrasiyasını, onun rəşional və balanslaşdırılmış inkişafını təmin etmək iqtidarındadır
- sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və siyasətin razılaşdırılması ilə müşayət edilən inteqrasiya
- mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə inteqrasiya
- düzgün cavab yoxdur

Sual: Strukturalizmə xas olan cəhət hansıdır: (Çəki: 1)

- iqtisadi inteqrasiya - inteqrasiya olunan ölkələrin iqtisadiyyatlarında gedən dərin struktur dəyişiklikləri prosesinin nəticəsində yaranan keyfiyyətə yeni inteqrasiya olunmuş məkan
- dövlətin fəal iştirakı ilə regional dövlətlərarası ittifaqların formalaşması
- sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və siyasətin razılaşdırılması ilə müşayət edilən inteqrasiya
- mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə inteqrasiya
- düzgün cavab yoxdur

Sual: Bazar mexanizminin sərbəst fəaliyyəti istehsalın inkişafı və yerləşməsində müəyyən disproporsiyalara, gəlirlərin qeyri-bərabərliyinin dərinləşməsinə gətirib çıxara bilər. Bu sözlər inteqrasiya nəzəriyyəsinin aşağıdakı istiqaməti nümayəndələrinə aiddir: (Çəki: 1)

- korporasionalizm
- erkən neoliberalizm
- strukturalizm
- daha sonrakı dövr neoliberalizm
- neokeynsiançılıq

BÖLMƏ: YENİ 1

Ad	yeni 1
Suallardan	140
Maksimal faiz	140
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	8 %

Sual: Inteqrasiyanın əsası (nüvəsi, özəyi) anlayışı nə deməkdir: (Çəki: 1)

- inteqrasiya birliliyinin təşəbbüskarları olan ölkələr
- ən yüksək iqtisadi inkişaf səviyyəsi xas olan ölkələr
- bir qitədə yerləşən və eyni dildə danışan ölkələr
- dünyada ilk dəfə yaradılan inteqrasiya birliklərinə daxil olan ölkələr
- eyni iqtisadi inkişaf səviyyəsi olan, BMT-nin üzvü olan və vahid iqtisadi siyasət aparan ölkələr

Sual: İqtisadi inteqrasiya hansı konkret problemləri həll etməlidir. Səhv variantı seçin: (Çəki: 1)

- bazar iqtisadiyyatının əsaslarının yaradılması
- ümumi valyutanın daxil edilməsi
- kapitalın dövlətlərarası hərəkətinin azadlığı problemi
- əmtəə nomenklaturası sahəsində unifikasiya problemi
- əhalinin su və ərzaq ilə təminatı

Sual: İnteqrasiya birlikləri yaratmış hansı ölkələrdə müsbət iqtisadi irəliləyişlər baş verir: (Çəki: 1)

- iqtisadi inkişaf templərinin artması
 - inflyasiyanın azalması
 - məşğulluğun artımı
 - əhalinin sosial vəziyyətinin yaxşılaşması
 - NİS ölkələri sırasına keçid
-

Sual: Demonstrasion (nümayiş) effekti nə ilə xarakterizə olunur: (Çəki: 1)

- müsbət iqtisadi dəyişikliklər baş verir
 - digər ölkələrə müəyyən psixoloji təsirin göstərilməsi
 - ölkələrin AB üzvü olmaq istəyi
 - digər ölkələrdə artıq mövcud olan qərarlar əsasında konkret problemlər toplusunu həll etmək
 - ölkələrin iqtisadi əlaqələrinin yeni istiqamətlərə yönləndirilməsi
-

Sual: «Domino effekti» nəyə gətirib çıxarır: (Çəki: 1)

- inteqrasiya sərhədlərindən kənar qalan ölkələrin ticarətinin azalması
 - inteqrasiya sərhədlərindən kənar qalan ölkələrin ticarətinin artması
 - inteqrasiya sərhədlərində qalan ölkələrin ticarətinin azalması
 - inteqrasiya sərhədlərində qalan ölkələrin ticarətinin artması
 - inteqrasiya proseslərinə marağın olmaması
-

Sual: İnteqrasiya birlikləri qarşılıqlarına aşağıdakı vəzifələri qoyur. Səhv variantı seçin: (Çəki: 1)

- miqyas iqtisadiyyatının üstünlüklərindən istifadə
 - ticarət siyasətinin vəzifələrinin həlli
 - iqtisadiyyatın struktur yenidənqurmasına yardım
 - milli sənayenin yeni sahələrinin dəstəklənməsi
 - idxalı əvəz edən sahələrin dəstəklənməsi
-

Sual: İnteqrasiya birlikləri öz qarşılıqlarına aşağıdakı vəzifələri qoyurlar. Səhv variantı seçin: (Çəki: 1)

- miqyas iqtisadiyyatının üstünlüklərindən istifadə
 - ticarət siyasətinin vəzifələrinin həlli
 - iqtisadiyyatın struktur yenidənqurmasına yardım
 - milli sənayenin yeni sahələrinin dəstəklənməsi
 - «domino effektinin» aradan qaldırılması
-

Sual: İnteqrasiya birlikləri öz qarşılıqlarına aşağıdakı vəzifələri qoyurlar. Səhv variantı seçin: (Çəki: 1)

- miqyas iqtisadiyyatının çatışmazlıqlarından istifadə
 - ticarət siyasətinin vəzifələrinin həlli
 - iqtisadiyyatın struktur yenidənqurmasına yardım
 - milli sənayenin yeni sahələrinin dəstəklənməsi
 - əlverişli xarici siyasət mühitinin yaradılması
-

Sual: Miqyas iqtisadiyyatı üstünlüklərinə aiddir. Səhv variantı seçin: (Çəki: 1)

- bazarın həcmnin genişlənməsi
- transaksion məsrəflərin azalması
- birbaşa xarici investisiyaların cəlb edilməsi

- portfel investisiyalarının cəlb edilməsi
 - böyük həcmli bazarlarda müstəqil istehsalların yaradılması
-

Sual: Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələri inteqrasiya birliklərini yaradarkən, qarşılıqlı hansı məqsədləri qoymuşdular: (Çəki: 1)

- qonşuları ilə, qarşılıqlı iqtisadi öhdəliklərlə təsdiqlənmiş yaxşı münasibətlərin mövcud olması
 - birbaşa xarici investisiyaların və böyük yeddiliyin cəlb edilməsi
 - AB oxşar, vahid valyuta ilə dəstəklənən tam və yüksək inkişaf etmiş siyasi ittifaqın yaradılması
 - iştirakçıların maraqları kəskin fərqlənən çoxtərəfli ticarət danışıqlarının aparılması
 - dövlətlərarası müqavilələrlə təsdiqlənmiş bazar islahatlarının tezləşdirilməsi və tam həcmli bazarların yaradılması
-

Sual: Inteqrasiya proseslərinin ticarətə təsiri aşağıdakılardan ibarətdir: (Çəki: 1)

- blok adından çıxış etməkdən fərqli olaraq, hər bir ölkə üçün, danışıqlar mövqeyinə ayrı-ayrılıqda ölkənin təsiri daha səmərəlidir
 - çoxtərəfli ticarət danışıqlarından fərqli olaraq, regional bloklar qarşılıqlı ticarət üçün daha stabil və öncədən məlum olan mühitin yaradılmasına imkan verirlər
 - müxtəlif iqtisadi maraqlarla xarakterizə edilən çoxlu sayda iştirakçıları olan regional bloklar, qarşılıqlı ticarət üçün stabil mühit yaratmağa imkan verirlər
 - regional bloklardan fərqli olaraq, çoxtərəfli ticarət danışıqları qarşılıqlı ticarət üçün daha stabil və öncədən məlum olan mühitin yaradılmasına imkan verirlər
 - gömrük baryerlərinin möhkəmləndirilməsi və çoxtərəfli müqavilələrlə dəstəklənən, xarici ticarətin tənzimlənməsinə dair qeyri-tarif tədbirlərinin azaldılması
-

Sual: Müxtəlif formalarda AB qoşulan qərbi Avropa ölkələri hansı məqsədləri güdürdülər: (Çəki: 1)

- milli iqtisadiyyatın yeni sahələrinin dəstəklənməsi
 - daha az inkişaf etmiş Avropa ölkələrinə kredit verilməsi prosesinin sonradan sadələşdirilməsi üçün dayanıqlı əlaqələrin yaradılması
 - bazar təcrübəsinin ötürülməsi vasitəsi ilə bazarın inkişaf etdirilməsi, bazara seçilmiş istiqamətin dəyişməyəcəyinə təminatın yaradılması
 - üçüncü ölkələrə qarşı diskriminasiya tədbirlərinin istisna edilməsi
 - daha geniş regional bazarları yaradılan yerli istehsalçıların dəstəklənməsi üsulu
-

Sual: Daha geniş regional bazarları yaradılan yerli istehsalçıların dəstəklənməsi üsulu - aşağıdakı regionların inteqrasiya prosesləri üçün xarakterikdir: (Çəki: 1)

- Latın Amerikasına ölkələri, Afrikanın Saxaradan cənuba tərəf yerləşən ölkələri
 - Latın Amerikasına ölkələri, NİS ölkələri
 - Cənub-Şərqi Asiya ölkələri, Latın Amerikasına ölkələri
 - Yaxın Şərq ölkələri, Cənubi-Şərqi Asiya ölkələri
 - Saxaradan cənubda yerləşən Afrika ölkələri, Yaxın şərq ölkələri
-

Sual: Inteqrasiya proseslərinin mərhələlərini düzgün ardıcılıqla göstərin: (Çəki: 1)

- qarşılıqlı ticarətin liberallaşması, əmtəələrin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, vahid informasiya məkanının yaradılması
- əmtəələrin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, vahid iqtisadi və hüquqi məkanının yaradılması

- qarşılıqlı ticarətin liberallaşması, əmtəələrin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, vahid iqtisadi məkanın yaradılması
 - vahid iqtisadi, sonra isə vahid hüquqi məkanın yaradılması, son mərhələdə isə, vahid valyuta məkanının və informasiya məkanının yaradılması
 - əmtəələrin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, vahid iqtisadi, sonra isə vahid hüquqi məkanın yaradılması, son mərhələdə isə, vahid valyuta məkanının və informasiya məkanının yaradılması
-

Sual: İnteqrasiya üçün xarakterik deyil: (Çəki: 1)

- beynəlxalq iqtisadi münasibətlərin yeni keyfiyyəti formalaşır
 - ölkələrin regional yaxınlığına əsaslanma təbii prosesdir
 - ölkələrin müvafiq siyasətini nəzərdə tutur
 - ölkələr arasında, regional inteqrasiya qrupunun yaradılması haqqında müqavilələrin bağlanması nəzərdə tutur
 - qarşılıqlı təsərrüfatın müvafiq hüquqi bazası yaradılır
-

Sual: Dezinteqrasiya prosesi aşağıdakıdır: (Çəki: 1)

- onların müstəqilliyini artıran və ya qoruyub saxlayan, sistemin elementlərinin qarşılıqlı fəaliyyətinin sayının və intensivliyinin azalması
 - onların müstəqilliyini artıran və ya qoruyub saxlayan, sistemin elementlərinin qarşılıqlı fəaliyyətinin sayının və intensivliyinin artırılması
 - inteqrasiya qruplaşmasına daxil olan ölkələrin xarakteristikalarının daha yaxşı fərqləndirilməsi üçün təsərrüfat fəaliyyətinin müvafiq hüquqi bazasının yaradılması
 - ölkələrin regional yaxınlığı əsasında yaranan təbii prosesdir
 - əvvəlcə dağınıq olan elementlərin bütövlükdə birləşməsi ilə əlaqədar olan inkişaf prosesinin bir tərəfi
-

Sual: Beynəlxalq iqtisadiyyatda beynəlxalq iqtisadi inteqrasiyanın elementləri kimi çıxış edirlər: (Çəki: 1)

- milli təsərrüfatlar
 - TMK
 - TMK, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları
 - hüquqi və fiziki şəxslər
 - TMK, TMB, hüquqi və fiziki şəxslər
-

Sual: Avrasiyanın regional inteqrasiya təşkilatları. Səhv variantı seçin: (Çəki: 1)

- Mərkəzi Asiya əməkdaşlığı (MAƏ)
 - Avrasiya İqtisadi Əməkdaşlığı (EvrAzES)
 - Belarus, Rusiya, Qazaxstan və Ukraynanın vahid iqtisadi məkanı (VİM)
 - Mərkəzi Avropa Cəmiyyəti (MAC)
 - Müstəqil Dövlətlər Birliyi (MDB)
-

Sual: Bunlardan hansı inteqrasiya əlamətlərinə aid deyil: (Çəki: 1)

- ikililik: beynəlxalq və daxili milli iqtisadi münasibətlərin xüsusiyyətlərinin mövcud olması
 - inteqrasiya subyektlərinin qarşılıqlı asılılığının aşağı dərəcəsi
 - münasibətlərin bir-biri ilə yüksək dərəcədə birləşməsi, münasibətlərin pozulmasının çətinliyi və ziyanlılığı
 - münasibətlərin dayanıqlılığı, stabilliyi
 - ölkənin iqtisadi inkişafı tsikllərinin sinxronlaşması
-

Sual: Bunlardan hansı inteqrasiya əlamətlərinə aid deyil: (Çəki: 1)

- ikilik: beynəlxalq və daxili milli iqtisadi münasibətlərin xüsusiyyətlərinin mövcud olması
 - regionun, xarici mühitə nisbətə, birliyi
 - münasibətlərin bir-biri ilə yüksək dərəcədə birləşməsi, münasibətlərin pozulmasının çətinliyi və ziyanlılığı
 - münasibətlərin dayanıqlılığı, stabilliyi
 - ölkənin iqtisadi inkişafı tsikllərinin qeyri-sinxronluğu
-

Sual: İnteqrasiyanın ilkin şərtlərinə aid deyil: (Çəki: 1)

- coğrafi, institusional, mədəni, tarixi cəhətdən yaxındılar, iqtisadi inkişaf səviyyələrinə görə yaxındılar
 - üçüncü ölkələrdən olan ümum partnyorları və ya rəqibləri var
 - ümumi, oxşar iqtisadi və siyasi problemlər var
 - diversifikasiya olunmuş sənaye və importu əvəz edən istehsala malikdirlər
 - adambaşına düşən yüksək ÜDM malikdirlər
-

Sual: İnteqrasiyanın ilkin şərtlərinə aid deyil: (Çəki: 1)

- bir-birini tamamlayan iqtisadiyyatlara malikdirlər
 - inkişaf etmiş hasilat sənayesinə malikdirlər
 - kifayət qədər inkişaf etmiş bazar institutlarına malikdirlər
 - kifayət qədər açıq iqtisadiyyata malikdirlər
 - adambaşına düşən yüksək ÜDM malikdirlər
-

Sual: Aşağıda adları çəkilən qruplaşmalardan hansı inteqrasiyanın bütün mərhələlərindən keçmişdir: (Çəki: 1)

- ASEAN
 - NAFTP
 - AB
 - MERKOSUR
 - MDB
-

Sual: AB neçə inteqrasiya birliyindən təşkil edilmişdir: (Çəki: 1)

- 2
 - 3
 - 1
 - 5
 - 10
-

Sual: AB-nin azad ticarət zonası mərhələsini keçmə illəri (Çəki: 1)

- 1968-1976
 - 1958-1969
 - 1987-1992
 - 1993- indiki dövr
 - 1945-1958
-

Sual: AB-nin gömrük ittifaqının mərhələlərini keçmə illəri (Çəki: 1)

- 1968-1976
- 1958-1969
- 1987-1992

- 1993- indiki dövr
 - 1945-1958
-

Sual: AB-nin ümumi bazar mərhələsini keçmə illəri (Çəki: 1)

- 1968-1976
 - 1958-1969
 - 1987-1992
 - 1993- indiki dövr
 - 1945-1958
-

Sual: AB-nin iqtisadi ittifaqın mərhələlərini keçmə illəri (Çəki: 1)

- 1968-1976
 - 1958-1969
 - 1987-1992
 - 1993- indiki dövr
 - 1945-1958
-

Sual: Hansı müqaviləyə əsasən, AB-də, qarşılıqlı ticarətə qoyulan gömrü rüsumları və say məhdudiyətləri tədricən aradan qaldırılmışdır: (Çəki: 1)

- Varşava razılaşması
 - Bretton-Vuds razılaşması
 - Roma razılaşması
 - Bern razılaşması
 - Paris razılaşması
-

Sual: Hansı razılaşmaya əsasən, bir sıra inkişaf etmiş ölkələr AB ilə assosiativ münasibətlərə daxil olmuşdular: (Çəki: 1)

- Varşava razılaşması
 - Yaund razılaşması
 - Roma razılaşması
 - Bern razılaşması
 - Paris razılaşması
-

Sual: Neçənci ildə, üç Avropa cəmiyyəti, özlərinin icra orqanlarının birləşdirilməsi haqqında qərar qəbul etmişdilər: (Çəki: 1)

- 1963
 - 1945
 - 1965
 - 1976
 - 1993
-

Sual: AB-də 1962-ci ildə nə tətbiq edilmişdir: (Çəki: 1)

- gömrük rüsumlarına məhdudiyət
 - ümumi gömrük tarifi
 - üçüncü ölkələrə qarşı ümumi gömrük siyasəti
 - vahid kənd təsərrüfatı siyasəti
 - qarşılıqlı ticarətə qoyulan say məhdudiyətlərinin ləğv edilməsi
-

Sual: AB-nin Roma razılaşmasına aid deyil: (Çəki: 1)

- gömrük rüsumları ləğv edilib
 - ümumi gömrük tarifi təyin edilib
 - üçüncü ölkələrə qarşı ümumi gömrük siyasəti
 - vahid kənd təsərrüfatı siyasəti
 - qarşılıqlı ticarətə qoyulan say məhdudiyyətləri ləğv edilmişdir
-

Sual: AB-ni təsis edən ölkələrin sayını göstərin: (Çəki: 1)

- 6
 - 3
 - 10
 - 5
 - 15
-

Sual: Beynəlxalq iqtisadi inteqrasiya proseslərinin inkişafı bunlarla şərtlənmişdir: (Çəki: 1)

- inteqrasiya prosesinin iştirakçısı olan ölkələrin iqtisadi inkişaf səviyyələrində olan fərqlə
 - əmək resurslarının təminatı səviyyəsində olan fərqlə
 - beynəlxalq əmək bölgüsünün dərinləşməsi və beynəlxalq kooperasiyanın əhəmiyyətinin artması
 - sıx arşılıqlı inteqrasiya əlaqələrinin qurulmasına can atan dövlətlərin liderlərinin siyasi qərarları ilə
 - ölkə ÜTT-yə daxil olandan sonra, bütün gömrük rüsumlarının ləğvi
-

Sual: Beynəlxalq itisadi inteqrasiya proseslərinin uğurlu inkişafına yardım etmir: (Çəki: 1)

- ölkələrin iqtisadi inkişaf səviyyələrinin eyniliyi
 - ölkələrdə olan həyat səviyyəsində böyük fərqlər
 - ümumi sərhədlər
 - sosial və iqtisadi problemlərin ümumiliyi
 - tarixən mövcud olan iqtisadi əlaqələr
-

Sual: Gömrük ittifaqı nəzərdə tutur: (Çəki: 1)

- bütün iştirakçı ölkələr üçün yalnız vahid gömrük tarifinin mövcudluğu
 - iştirakçı ölkələr üçün kapitalların və işçi qüvvəsinin hərəkəti üçün vahid şəraitin mövcud olması
 - iştirakçı ölkələr arasında əmtəə və xidmətlərin sərbəst hərəkəti, həmçinin, üçüncü ölkələr üçün vahid gömrük tarifi və vahid xarici-ticarət siyasəti
 - iştirakçı ölkələr arasında əmtəə və xidmətlərin, eləcə də kapitalların və işçi qüvvəsinin hərəkəti üçün gömrük baryerlərinin aradan götürülməsi
 - üçüncü ölkələrə qarşı vahid xarici-ticarət siyasəti
-

Sual: Müasir dövrdə Avropa Birliyi: (Çəki: 1)

- gömrük İttifaqıdır
 - ümumi bazarıdır
 - iqtisadi və valyuta ittifaqıdır
 - azad ticarət zonasıdır
 - azad iqtisadi zonadır
-

Sual: Avropa birliyi ölkələrində 1 yanvar 1999-cu ildən tətbiq edilən ümumi valyuta: (Çəki: 1)

- ekyu
- marka
- avro

- krona
 - SDR
-

Sual: Əgər ölkələr, qarşılıqlı ticarətdə gömrük rüsumlarının ləğvini təmin edib, üçüncü ölkələrə qarşı milli tənzimləmə normalarını, eləcə də kapitalların və işçi qüvvəsinin hərəkətinə qarşılıqlı məhdudiyətləri qoruyub saxlayırlarsa, bu: (Çəki: 1)

- ümumi bazardır
 - tam iqtisadi ittifaqdır
 - azad ticarət zonasıdır
 - gömrük ittifaqıdır
 - valyuta ittifaqıdır
-

Sual: Əgər ölkələr əmtəələrin, kapitalların və işçi qüvvəsinin qarşılıqlı sərbəst hərəkətini, üçüncü ölkələr üçün ticarətin tənzimlənməsinin vahid normalarını təyin edirlərsə, bu: (Çəki: 1)

- azad ticarət zonasıdır
 - gömrük ittifaqıdır
 - iqtisadi ittifaqdır
 - valyuta ittifaqıdır
 - ümumi bazardır
-

Sual: Hal-hazırda iqtisadi və valyuta ittifaqı mərhələsindədir: (Çəki: 1)

- NAFTA
 - AB
 - MDB
 - ASEAN
 - ATES
-

Sual: 1 yanvar 2002-ci ildən Avrovlyuta istifadə edilir: (Çəki: 1)

- yalnız, avro zonasına daxil olan ölkələrin dövlət təşkilatları arasında nəğdsiz hesablaşmalarda
 - yalnız, kommersiya firmaları arasında nəğdsiz hesablaşmalarda
 - yalnız fiziki şəxslər arasında nəğd hesablaşmalarda
 - həm nəğd, həm də nəğdsiz hesablaşmalarda
 - yalnız nəğd hesablaşmalarda
-

Sual: Beynəlxalq iqtisadi inteqrasiyanın düzgün tərifini əks etdirən cavabı göstərin: (Çəki: 1)

- dünyanın bütün ölkələrinin inkişaf prosesində, ünsiyyət, qarşılıqlı əlaqələrin üsul və xarakterini xarakterizə edən münasibətlər
 - dünya ticarəti prosesində yaranan iqtisadi münasibətlər
 - dərin dayanıqlı qarşılıqlı əlaqələr və əmək bölgüsünün inkişafı əsasında ölkələrin təsərrüfat-siyasi birləşməsi prosesi
 - əmtəələrin ayrı-ayrı tərkib hissələri əsasında üfüqi kooperasiya və ixtisaslaşma ilə əlaqəli münasibətlər
 - gömrük rüsumları və qeyri-tarif məhdudiyətlərinin tənzimlənməsi məqsədi ilə yaranan iqtisadi münasibətlər
-

Sual: Azad ticarət zonasının düzgün tərifini qeyd edin: (Çəki: 1)

- inteqrasiyanın, gömrük baryerlərinin ləğvini nəzərdə tutan birinci mərhələsi
- inteqrasiyanın, vahid gömrük tarifi və üçüncü ölkələrə qarşı vahid xarici ticarət siyasətini nəzərdə tutan ikinci mərhələsi

- inteqrasiyanın, yalnız ticarət baryerlərinin ləğvini deyil, işçi qüvvəsi və kapitalın sərbəst hərəkətini nəzərdə tutan üçüncü mərhələsi
 - inteqrasiyanın, əlavə vahid iqtisadi və valyuta-maliyyə siyasətini nəzərdə tutan dördüncü mərhələsi
 - inteqrasiyanın, əlavə vaxid siyasət və milli idarəetmə orqanlarının yaradılmasını nəzərdə tutan beşinci mərhələsi
-

Sual: Asiya- Sakit okean iqtisadi əməkdaşlıq təşkilatı (ASİƏ - ATEŞ): (Çəki: 1)

- Asiya-Sakit okean ölkələrinin iqtisadi siyasətinin işlənilib hazırlanmasına dair hökumətlər arası təşkilat
 - gömrük baryerlərinin ləğvini nəzərdə tutan vahid iqtisadi məkan
 - azad sahibkarlıq zonası
 - ən yüksək inteqrasiya mərhələsinə çatmış üst-milli təşkilat
 - əmtəə, xidmət, kapital, işçi qüvvəsi və digər amillərə məhdudiyyətlərin olmadığı offşor zona
-

Sual: İqtisadi və valyuta ittifaqının əlamətlərini göstərin: (Çəki: 1)

- gömrük baryerlərinin ləğv
 - üçüncü ölkələrə qarşı vahid gömrük tarifi və xarici ticarət siyasəti
 - yalnız ticarət baryerlərinin ləğvi deyil, işçi qüvvəsinin və kapitalın sərbəst hərəkəti
 - vahid iqtisadi və valyuta-maliyyə siyasəti
 - inteqrasiya qruplaşması ölkələrinin vahid siyasəti və üst-milli idarəetmə orqanlarının yaradılması
-

Sual: Gömrük ittifaqının xüsusiyyətləri bunlardır: (Çəki: 1)

- itifaqdaxilində gömrük məhdudiyyətlərinin ləğv edilməsi
 - kaital idxalına nəzarətin ləğvi
 - işçi qüvvəsinin idxalının kvotalaşdırılması
 - üçüncü ölkələrə nisbətdə ümumi siyasətin aparılması
 - vahid valyutanın tətbiqi
-

Sual: ASEAN regional qruplaşmasına hansı ölkələr daxildir: (Çəki: 1)

- Afrika qitəsi
 - Cənub-Şərqi Asiya ölkələri
 - Fars körfəzi ölkələri
 - Latin Amerikasına ölkələri
 - Sakit okean sahili ölkələri
-

Sual: Kanada neçənci ildə «ABŞ ilə azad ticarət haqqında Razılaşma»nı imzalayıblar: (Çəki: 1)

- 1984
 - 1986
 - 1988
 - 1994
 - 1995
-

Sual: Qərbi Avropada inteqrasiya birliyi: (Çəki: 1)

- NAFTA
- AB
- AİA
- LAİ
- EEİ

Sual: Latin Amerikas   lk lərində regional inteqrasiya qruplaşması (Ç ki: 1)

- NAFTA
 - LAİ
 - ASEAN
 - ATES
 - YUDEAK
-

Sual: 1989-cu ild  yaradılan inteqrasiya qrupunu se in: (Ç ki: 1)

- ASEAN
 - LAİ
 - ATES
 - AB
 - YUDEAK
-

Sual: Beyn lxalq iqtisadi inteqrasiya n zəriyy lərinin istiqam tlrin  aid deyil: (Ç ki: 1)

- neoliberalizm
 - korporasionalizm
 - dirijizm
 - neokeynsiançılıq
 - neostrukturalizm
-

Sual: Erk n neoliberalizm n may nd ləri: (Ç ki: 1)

- Vilhelm Repke v  Moris Alle
 - Vilhelm Repke v  Bela Balassa
 - Bela Balassa v  Moris Alle
 - Sidney Rolf v  Yudcin Rostou
 - Qurnar Myurdal
-

Sual: Korporasionalizm m kt binin n may nd ləri: (Ç ki: 1)

- Vilhelm Repke v  Moris Alle
 - Vilhelm Repke v  Bela Balassa
 - Riçard Kuper
 - Sidney Rolf v  Yudcin Rostou
 - Qurnar Myurdal
-

Sual: Strukturalizmin n may nd ləri: (Ç ki: 1)

- Yan Timberq n
 - Vilhelm Repke v  Bela Balassa
 - Riçard Kuper
 - Sidney Rolf v  Yudcin Rostou
 - Qurnar Myurdal
-

Sual: Neokeynsializm n may nd ləri: (Ç ki: 1)

- Yan Timberq n
 - Vilhelm Repke
 - Riçard Kuper
 - Sidney Rolf
 - Qurnar Myurdal
-

Sual: Dirijizm nümayəndələri: (Çəki: 1)

- Yan Timberqen
 - Vilhelm Repke və Bela Balassa
 - Riçard Kuper
 - Sidney Rolf və Yudcin Rostou
 - Qurnar Myurdal
-

Sual: Erkən neoliberalistlər tam integrasiya deyəndə, nəyi başa düşürlər: (Çəki: 1)

- fəaliyyət təbii bazar qüvvələri və azad rəqabətin təsiri əsasında baş verir
 - fəaliyyət dövlətlərin iqtisadi siyasəti və mövcud milli və beynəlxalq hüquqi aktlar əsasında həyata keçirilir
 - fəaliyyət mövcud milli və beynəlxalq hüquqi aktlar əsasında həyata keçirilir
 - dövlətin beynəlxalq iqtisadi münasibətlər sferasına müdaxilə etməsi inflyasiyanın azalmasına gətirib çıxarır
 - iqtisadi integrasiyadövlətin iqtisadi işlərdə daha az iştirak etməsinə gətirib çıxarır
-

Sual: Neoliberalistlərin fikrincə, dövlətin beynəlxalq iqtisadi münasibətlər sferasına müdaxilə etməsi nəyə gətirib çıxarır: (Çəki: 1)

- inflyasiyanın azalmasına
 - beynəlxalq ticarətin tarazlanmasına
 - ödəmələrin pozulmasına
 - təsir göstərmir
 - bütün cavablar düzdür
-

Sual: Bunlar erkən neoliberalistlərin baxışlarının boşa çıxdığını göstərmişdir: (Çəki: 1)

- dövlətin fəal iştirakı ilə regional dövlətlərarası ittifaqların formalaşması
 - məhz TMK beynəlxalq iqtisadiyyatın integrasiyasını, onun rəşional və balanslaşdırılmış inkişafını təmin etmək iqtidarındadır
 - sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və siyasətin razılaşdırılması ilə müşayət edilən integrasiya
 - mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə integrasiya
 - düzgün cavab yoxdur
-

Sual: Daha sonrakı dövr neoliberalizminə nəyi aid etmək olar: (Çəki: 1)

- iqtisadi integrasiya dövlətin iqtisadi işlərdə daha intensiv iştirakına gətirib çıxarır
 - məhz TMK beynəlxalq iqtisadiyyatın integrasiyasını, onun rəşional və balanslaşdırılmış inkişafını təmin etmək iqtidarındadır
 - sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və siyasətin razılaşdırılması ilə müşayət edilən integrasiya
 - mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə integrasiya
 - düzgün cavab yoxdur
-

Sual: Korporalizmə xas olan cəhət hansıdır: (Çəki: 1)

- dövlətin fəal iştirakı ilə regional dövlətlərarası ittifaqların formalaşması
 - TMK beynəlxalq iqtisadiyyatın integrasiyasını, onun rəşional və balanslaşdırılmış inkişafını təmin etmək iqtidarındadır
 - sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və siyasətin razılaşdırılması ilə müşayət edilən integrasiya
 - mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə integrasiya
 - düzgün cavab yoxdur
-

Sual: Strukturalizmə xas olan cəhət hansıdır: (Çəki: 1)

- iqtisadi inteqrasiya - inteqrasiya olunan ölkələrin iqtisadiyyatlarında gedən dərin struktur dəyişiklikləri prosesinin nəticəsində yaranan keyfiyyətə yeni inteqrasiya olunmuş məkan
 - dövlətin fəal iştirakı ilə regional dövlətlərarası ittifaqların formalaşması
 - sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və siyasətin razılaştırılması ilə müşayət edilən inteqrasiya
 - mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə inteqrasiya
 - düzgün cavab yoxdur
-

Sual: Bazar mexanizminin sərbəst fəaliyyəti istehsalın inkişafı və yerləşməsində müəyyən disproporsiyalara, gəlirlərin qeyri-bərabərliyinin dərinləşməsinə gətirib çıxara bilər. Bu sözlər inteqrasiya nəzəriyyəsinin aşağıdakı istiqaməti nümayəndələrinə aiddir: (Çəki: 1)

- korporasionalizm
 - erkən neoliberalizm
 - strukturalizm
 - daha sonrakı dövr neoliberalizm
 - neokeynsiançılıq
-

Sual: Hansı istiqamətin nümayəndələri beynəlxalq inteqrasiyanın iki mümkün inkişaf variantını irəli sürüblər: (Çəki: 1)

- korporasionalizm
 - erkən neoliberalizm
 - strukturalizm
 - daha sonrakı dövr neoliberalizm
 - neokeynsiançılıq
-

Sual: Neokeynsian istiqamətinin bir növü bunlardır: (Çəki: 1)

- dirijizm
 - erkən neoliberalizm
 - strukturalizm
 - daha sonrakı dövr neoliberalizm
 - korporasionalizm
-

Sual: Hansı istiqamətin nümayəndələri hesab edirdilər ki, beynəlxalq iqtisadi əməkdaşlığın ən vacib problemi, geniş beynəlxalq iqtisadi əməkdaşlıqdan əldə edilən çoxsaylı mənfəəti məhdudiyətlərdən qoruyub, hər bir ölkə üçün maksimal sərbəstlik dərəcəsinin necə qorunub saxlanılmasından ibarətdir. (Çəki: 1)

- korporasionalizm
 - erkən neoliberalizm
 - strukturalizm
 - daha sonrakı dövr neoliberalizm
 - neokeynsiançılıq
-

Sual: İqtisadi inteqrasiya nəzəriyyəsindədirijizm istiqamətinə nə aiddir? (Çəki: 1)

- bazar mexanizminin inteqrasiya proseslərində həlledici rolunu inkar edirlər
- beynəlxalq iqtisadi strukturların yaradılması və fəaliyyəti, inteqrasiya edilən tərəflərin ümumi iqtisadi siyasət işləyib hazırlaması əsasında mümkündür
- beynəlxalq iqtisadi strukturların yaradılması və fəaliyyəti, sosial qanunvericiliyin razılaştırılması, kredit siyasətinin koordinasiyası (əlaqələndirilməsi) əsasında mümkündür
- düzgün cavab yoxdur

bütün cavablar düzgündür

Sual: «Pilləli inteqrasiya» və «Differensial inteqrasiya» modellərinin fərqləri: (Çəki: 1)

- «differensial inteqrasiya» müqavilələrin bağlanması və vaxtın məhdudlaşdırılması ehtiyacını aradan qaldırır
 - «pilləli inteqrasiya» müqavilələrin bağlanması və vaxtın məhdudlaşdırılması ehtiyacını aradan qaldırır
 - «differensial inteqrasiya» iştirakçıların vahid tərkibinin «özəyinin» yaradılmasını nəzərdə tutur
 - «differensial inteqrasiya»dan fərqli olaraq, «pilləli inteqrasiya»nın məqsədi - inteqrasiya proseslərinin dərinləşməsidir
 - düzgün cavab yoxdur
-

Sual: «Pilləli inteqrasiya» və «Differensial inteqrasiya» modellərinin yaradılması səbəbləri: (Çəki: 1)

- yeni ölkələrin, məsələn, Mərkəzi Amerika ölkələrinin NAFTA-nın tərkibinə daxil olması və onun genişlənməsi səbəbindən
 - AB yeni ölkələrin daxil olması və onun genişlənməsi səbəbindən
 - inteqrasiya qruplarının daxilində diffensiallaşmanın gücləndirilməsi ilə əlaqədar
 - «domino effekti» ilə əlaqədar
 - çoxlu sayda inteqrasiya qruplarının yaradılması və onların arasında rəqabətin güclənməsi səbəbindən
-

Sual: İştirakçı ölkələrin iqtisadi inkişafı üçün beynəlxalq iqtisadi inteqrasiyanın üstünlüklərinə aid deyil: (Çəki: 1)

- ölkələr arasında rəqabət artır
 - daha yaxşı ticarət şərtlərinin təmin edilməsi
 - infrastrukturun yaxşılaşdırılması ilə paralel olaraq, ticarətin də genişlənməsi
 - qabaqcıl texnologiyanın yayılması
 - TMK-in iştirakçı ölkələri arasında oliqopol sövdələşmə
-

Sual: İştirakçı ölkələrin iqtisadi inkişafı üçün beynəlxalq iqtisadi inteqrasiyanın çatışmazlıqlarına aid deyil: (Çəki: 1)

- daha çox geridə qalmış ölkələr üçün bu hal ehtiyatların (istehsal amillərinin) ölkədən axınına gətirib çıxarır, daha güclü partnyorların xeyrinə yenidən bölgü baş verir
 - TMK-in iştirakçı ölkələri arasında oliqopol sövdələşmə baş verir ki, bu da qiymətlərin qalxmasına səbəb olur
 - çox güclü rəqabət şəraitində, istehsal həcmnin (miqyasının) artırılması zamanı itki effekti baş verir
 - ölkələr arasında rəqabət artır
 - düzgün cavab yoxdur
-

Sual: İştirakçı ölkələrin iqtisadi inkişafı üçün beynəlxalq iqtisadi inteqrasiyanın üstünlüklərinə aiddir: (Çəki: 1)

- ölkələr arasında rəqabət artır
 - daha yaxşı ticarət şərtlərinin təmin edilməsi
 - infrastrukturun yaxşılaşdırılması ilə paralel olaraq, ticarətin də genişlənməsi
 - qabaqcıl texnologiyanın yayılması
 - bütün cavablar düzdür
-

Sual: İnkişafda olan ölkələrin inteqrasiya yolunda rastlaşdığı maneələr bunlardır: (Çəki: 1)

- inteqrasiya olunan ölkələr bir-birlərinin iqtisadiyyatlarını zəif tamamlayırlar ki, bu da inteqrasiya prosesini məhdudlaşdırır
 - infrastruktur inkişaf etməyib
 - inkişafın səviyyə və potensialları fərqlidir
 - siyasi qeyri-stabillik
 - bütün cavablar düzdür
-

Sual: Valyuta ittifaqına xas olan cəhətlər bunlardır: (Çəki: 1)

- milli valyutaların razılaşdırılmış sərbəst dəyişməsi
 - iştirakçı ölkələrin Mərkəzi Bankları tərəfindən məqsədyönlü şəkildə dəstəklənən sabit valyuta məzənnələrinin razılaşmaya əsasən təyin edilməsi
 - vahid regional valyutanın yaradılması
 - həmin beynəlxalq valyuta vahidinin emissiya mərkəzi olan vahid regional bankının formalaşması
 - bütün cavablar düzdür
-

Sual: Preferensial ticarət razılaşması: (Çəki: 1)

- ölkələr arasında qarşılıqlı ticarətdə gömrük maneələrinin azaldılması, lakin tam olaraq aradan qaldırılmaması
 - ölkələr arasında qarşılıqlı əmtəə ticarətində gömrük-tarif və bəzi qeyri-tarif maneələrinin tam olaraq aradan qaldırılması
 - üçüncü ölkələrə qarşı ümumi ticarət baryerlərinin tətbiqi
 - dövlət başçılarının, hökumət başçılarının, nazirlərin dövrü yığıncaqlarında həyata keçirilir
 - vahid makroiqtisadi siyasətin aparılması
-

Sual: Neoliberalizm nümayəndəsi olan B.Balassunun fikrincə, inteqrasiyaların neçə mərhələsi mövcuddur: (Çəki: 1)

- 4
 - 2
 - 6
 - 5
 - düzgün cavab yoxdur
-

Sual: Neoliberalizm nümayəndəsi olan B.Balassunun fikrincə, inteqrasiyaların birinci mərhələsi hansıdır: (Çəki: 1)

- azad ticarət zonası
 - preferensial ticarət razılaşması
 - gömrük ittifaqı
 - siyasi ittifaq
 - ümumi bazar
-

Sual: BİM səviyyəsi meyarına görə, inteqrasiyanın formalarını seçin: (Çəki: 1)

- institusional, makroiqtisadi, mezoiktisadi, makroiqtisadi
 - institusional, makroiqtisadi, mikroiktisadi
 - formal inteqrasiya (kvaziinteqrasiya), real inteqrasiya
 - regional, subregional, regionlar arası, biregional, mulğtiregional, qlobal
 - yuxarıdan inteqrasiya, aşağıdan inteqrasiya
-

Sual: Milli təsərrüfatların inteqrasiya səviyyəsinə görə BİM formalarını seçin (Çəki: 1)

- azad ticarət zonası, preferensial ticarət razılaşması, gömrük ittifaqı, siyasi ittifaq, ümumi bazar
 - institusional, makroiqtisadi, mikroiqtisadi
 - formal inteqrasiya (kvaziinteqrasiya), real inteqrasiya
 - regional, subregional, regionlar arası, biregional, mulğtiregional, qlobal
 - yuxarıdan inteqrasiya, aşağıdan inteqrasiya
-

Sual: Ərazi əhatəsinə görə BİM formalarını seçin: (Çəki: 1)

- azad ticarət zonası, preferensial ticarət razılaşması, gömrük ittifaqı, siyasi ittifaq, ümumi bazar
 - institusional, makroiqtisadi, mikroiqtisadi
 - formal inteqrasiya (kvaziinteqrasiya), real inteqrasiya
 - regional, subregional, regionlar arası, biregional, mulğtiregional, qlobal
 - yuxarıdan inteqrasiya, aşağıdan inteqrasiya
-

Sual: BİM təşəbbüskarı olan subyektlər üzrə BİM formalarını seçin: (Çəki: 1)

- azad ticarət zonası, preferensial ticarət razılaşması, gömrük ittifaqı, siyasi ittifaq, ümumi bazar
 - institusional, makroiqtisadi, mikroiqtisadi
 - formal inteqrasiya (kvaziinteqrasiya), real inteqrasiya
 - regional, subregional, regionlar arası, biregional, mulğtiregional, qlobal
 - yuxarıdan inteqrasiya, aşağıdan inteqrasiya
-

Sual: Yuxarıdan inteqrasiya nə deməkdir: (Çəki: 1)

- dövlət hakimiyyəti orqanları, BMT regional komissiyaları və digər beynəlxalq təşkilatların təşəbbüsü ilə başlanan inteqrasiya
 - mikroiqtisadi subyektlər tərəfindən təşəbbüs edilən inteqrasiya
 - inteqrasiya prosesində ölkələr inteqrasiya müqaviləsini bağlayır, lakin təcrübədə, onu yerinə yetirmirlər
 - inteqrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, inteqrasiya real sektorda da inkişaf etdirilir
 - iki və daha çox inteqrasiya birliyi inteqrasiya olunur
-

Sual: Aşağıdan inteqrasiya nə deməkdir: (Çəki: 1)

- dövlət hakimiyyəti orqanları, BMT regional komissiyaları və digər beynəlxalq təşkilatların təşəbbüsü ilə başlanan inteqrasiya
 - mikroiqtisadi subyektlər tərəfindən təşəbbüs edilən inteqrasiya
 - inteqrasiya prosesində ölkələr inteqrasiya müqaviləsini bağlayır, lakin təcrübədə, onu yerinə yetirmirlər
 - inteqrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, inteqrasiya real sektorda da inkişaf etdirilir
 - iki və daha çox inteqrasiya birliyi inteqrasiya olunur
-

Sual: Formal inteqrasiya (kvaziinteqrasiya) nə deməkdir: (Çəki: 1)

- dövlət hakimiyyəti orqanları, BMT regional komissiyaları və digər beynəlxalq təşkilatların təşəbbüsü ilə başlanan inteqrasiya
- mikroiqtisadi subyektlər tərəfindən təşəbbüs edilən inteqrasiya
- inteqrasiya prosesində ölkələr inteqrasiya müqaviləsini bağlayır, lakin təcrübədə, onu yerinə yetirmirlər
- inteqrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, inteqrasiya real sektorda da inkişaf etdirilir

iki və daha çox inteqrasiya birliyi inteqrasiya olunur

Sual: Real inteqrasiya nə deməkdir: (Çəki: 1)

- dövlət hakimiyyəti orqanları, BMT regional komissiyaları və digər beynəlxalq təşkilatların təşəbbüsü ilə başlanan inteqrasiya
 - mikroiqtsadi subyektlər tərəfindən təşəbbüs edilən inteqrasiya
 - inteqrasiya prosesində ölkələr inteqrasiya müqaviləsini bağlayır, lakin təcrübədə, onu yerinə yetirmirlər
 - inteqrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, inteqrasiya real sektorda da inkişaf etdirilir
 - iki və daha çox inteqrasiya birliyi inteqrasiya olunur
-

Sual: İnstitusional inteqrasiya nə deməkdir: (Çəki: 1)

- milli institutların, inteqrasiya institutlarının və yaxınlaşma, harmonizasiya, unifikasiya, birləşmə, milli institutların ləğvi, BİM institutlarının yaradılması və dəstəklənməsi üzrə mikro-, mezo- və makroiqtisadi subyektlər
 - məcmu subyektlərin, o cümlədən milli təsərrüfatların qarşılıqlı əlaqələri, onların makroiqtisadi xarakteristikalarının dinamikasının sinxronlaşdırılması. Bu, milli makroiqtisadi siyasətin koordinasiyası və üstmilli makroiqtisadi siyasətin həyata keçirilməsinin ilkin şərtlərini yaradır
 - əmtəə, xidmət, istehsal amillərinin ayrı-ayrı bazarlarının inteqrasiyası və parametrlərinin bərabərləşdirilməsi
 - iştirakçı ölkələrin təsərrüfat subyektləri arasında münasibətlərin inkişafı
 - inteqrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, inteqrasiya real sektorda da inkişaf etdirilir
-

Sual: Makroiqtisadi inteqrasiya nə deməkdir: (Çəki: 1)

- milli institutların, inteqrasiya institutlarının və yaxınlaşma, harmonizasiya, unifikasiya, birləşmə, milli institutların ləğvi, BİM institutlarının yaradılması və dəstəklənməsi üzrə mikro-, mezo- və makroiqtisadi subyektlər
 - məcmu subyektlərin, o cümlədən milli təsərrüfatların qarşılıqlı əlaqələri, onların makroiqtisadi xarakteristikalarının dinamikasının sinxronlaşdırılması. Bu, milli makroiqtisadi siyasətin koordinasiyası və üstmilli makroiqtisadi siyasətin həyata keçirilməsinin ilkin şərtlərini yaradır
 - əmtəə, xidmət, istehsal amillərinin ayrı-ayrı bazarlarının inteqrasiyası və parametrlərinin bərabərləşdirilməsi
 - iştirakçı ölkələrin təsərrüfat subyektləri arasında münasibətlərin inkişafı
 - inteqrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, inteqrasiya real sektorda da inkişaf etdirilir
-

Sual: Mezoiqtsadi inteqrasiya nə deməkdir: (Çəki: 1)

- milli institutların, inteqrasiya institutlarının və yaxınlaşma, harmonizasiya, unifikasiya, birləşmə, milli institutların ləğvi, BİM institutlarının yaradılması və dəstəklənməsi üzrə mikro-, mezo- və makroiqtisadi subyektlər
- məcmu subyektlərin, o cümlədən milli təsərrüfatların qarşılıqlı əlaqələri, onların makroiqtisadi xarakteristikalarının dinamikasının sinxronlaşdırılması. Bu, milli makroiqtisadi siyasətin koordinasiyası və üstmilli makroiqtisadi siyasətin həyata keçirilməsinin ilkin şərtlərini yaradır
- əmtəə, xidmət, istehsal amillərinin ayrı-ayrı bazarlarının inteqrasiyası və parametrlərinin bərabərləşdirilməsi
- iştirakçı ölkələrin təsərrüfat subyektləri arasında münasibətlərin inkişafı
- inteqrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, inteqrasiya real sektorda da inkişaf etdirilir

Sual: Mikroiqtisadi inteqrasiya nə deməkdir: (Çəki: 1)

- milli institutların, inteqrasiya institutlarının və yaxınlaşma, harmonizasiya, unifikasiya, birləşmə, milli institutların ləğvi, BİM institutlarının yaradılması və dəstəklənməsi üzrə mikro-, mezo- və makroiqtisadi subyektlər
 - məcmu subyektlərin, o cümlədən milli təsərrüfatların qarşılıqlı əlaqələri, onların makroiqtisadi xarakteristikalarının dinamikasının sinxronlaşdırılması. Bu, milli makroiqtisadi siyasətin koordinasiyası və üstmilli makroiqtisadi siyasətin həyata keçirilməsinin ilkin şərtlərini yaradır
 - əmtəə, xidmət, istehsal amillərinin ayrı-ayrı bazarlarının inteqrasiyası və parametrlərinin bərabərləşdirilməsi
 - iştirakçı ölkələrin təsərrüfat subyektləri arasında münasibətlərin inkişafı
 - inteqrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, inteqrasiya real sektorda da inkişaf etdirilir
-

Sual: Regional inteqrasiya nə deməkdir: (Çəki: 1)

- bir neçə milli təsərrüfat inteqrasiya olunur
 - inteqrasiya birliyinin tərkibində daha kiçik inteqrasiya birlikləri formalaşır
 - iki inteqrasiya birliyi inteqrasiya olunur (blok-blok) və ya inteqrasiya birliyi və digər bir regiondan ölkə inteqrasiya olunur (blok-ölkə)
 - ikidən çox inteqrasiya birliyi inteqrasiya olunur
 - inteqrasiya prosesi bütün dünya iqtisadiyyatını əhatə edir
-

Sual: Subregional inteqrasiya nə deməkdir: (Çəki: 1)

- bir neçə milli təsərrüfat inteqrasiya olunur
 - inteqrasiya birliyinin tərkibində daha kiçik inteqrasiya birlikləri formalaşır
 - iki inteqrasiya birliyi inteqrasiya olunur (blok-blok) və ya inteqrasiya birliyi və digər bir regiondan ölkə inteqrasiya olunur (blok-ölkə)
 - ikidən çox inteqrasiya birliyi inteqrasiya olunur
 - inteqrasiya prosesi bütün dünya iqtisadiyyatını əhatə edir
-

Sual: "Marşall planı" əlaqədar idi: (Sürət 11.03.2015 17:50:32) (Çəki: 1)

- Avroatomun yaranması ilə
 - Ümumi bazarın yaradılması ilə
 - Qərbi Avropa ölkələrinə ABŞ-ın iqtisadi yardımı ilə
 - Müttəfiq ölkələrə hərbi yardım ilə
-

Sual: "Marşall planı" həyata keçirilmişdir: (Sürət 11.03.2015 17:50:35) (Çəki: 1)

- 1950-1960-cı illərdə
 - 1951-1970-cı illərdə
 - 1945-1950-cı illərdə
 - 1946-1955-ci illərdə
-

Sual: "Şuman planına" daxil deyildir: (Sürət 11.03.2015 17:50:38) (Çəki: 1)

- Kömür və Polad üzrə Avropa Birliyinin yaradılması ideyası
 - BENİLYUKS gömrük ittifaqının yaradılması təklifi
 - Almaniya və Fransanın kömür və metallurgiya sənayesinin idarə edilməsinin fəvqəl milli orqana verilməsi təklifi
 - Ümumi bazarın yaradılması ideyası
-

Sual: "Vaşinqton konsensusunun" prinsipləri hansı iqtisadi nəzəriyyəyə söykənir? (Sürət 11.03.2015 17:50:41) (Çəki: 1)

- Marksizm
 - Neoinstitusionalizm
 - Neokonservatizm
 - Neoliberalizm
-

Sual: 90-cı illərin əvvəllərində bir sıra ekspertlər Yaponiyarı "batan günəş" ölkəsi kimi xarakterizə etməyə başladılar. Bu nə ilə əlaqədar idi? (Sürət 11.03.2015 17:50:44) (Çəki: 1)

- İşsizliyin artması ilə
 - Cinayətkarlığın çoxalması ilə
 - Məcmu daxili məhsulun dinamikasının aşağı düşməsi ilə
 - Yapon iqtisadiyyatına xarici apitalın təsiri ilə
-

Sual: Aİ haqqında müqavilə fəaliyyətə başlamışdır (Sürət 11.03.2015 17:50:47) (Çəki: 1)

- Ağ Kitab müvafiq olaraq
 - Roma müqaviləsinə müvafiq olaraq
 - Qırmızı Kitab müvafiq olaraq
 - Maastrixt müqaviləsinə müvafiq olaraq
-

Sual: Asiya və Amerika dövlətlərinin daxil olduğu inteqrasiya əməkdaşlığı sahəsində mövcud olan ən böyük iqtisadi təşkilat hansıdır? (Sürət 11.03.2015 17:50:59) (Çəki: 1)

- NAFTA
 - İƏİT
 - Aİ
 - ATES
-

Sual: Aşağıda adı çəkilən hansı Avropa ölkəsi tranzitiv ölkə sayılır? (Sürət 11.03.2015 17:51:02) (Çəki: 1)

- Hollandiya
 - Macarıstan
 - Belçika
 - Danimarka
-

Sual: Aşağıda adı çəkilən Mərkəzi Asiya ölkələrindən hansı türkdilli ölkə deyil? (Sürət 11.03.2015 17:51:05) (Çəki: 1)

- Qazaxıstan
 - Özbəkistan
 - Tacikistan
 - Türkmənistan
-

Sual: Aşağıda adı çəkilən ölkələrdən hansı Cənub-Şərqi Asiya regionuna daxil deyildir? (Sürət 11.03.2015 17:51:08) (Çəki: 1)

- Tailand
 - Laos
 - Şri-Lanka
 - Vyetnam
-

Sual: Avrovalyuta bazarı nə vaxt yaranmışdır? (Sürət 11.03.2015 17:51:19) (Çəki: 1)

- 1930-ci illərdə
 - 1950-ci illərin sonlarında
 - Dərhal II Dünya müharibəsindən sonra
 - 1960-cı illərin sonlarında
-

Sual: Azərbaycan Respublikası hansı regional inteqrasiya blokunun üzvü deyil? (Sürət 11.03.2015 17:51:31) (Çəki: 1)

- MDB
 - AB
 - GUAM
 - GKO
-

Sual: BMT sistemində təhsilin, elm və mədəniyyətin inkişafı məsələləri ilə məşğul olur: (Sürət 11.03.2015 17:51:34) (Çəki: 1)

- BƏT
 - BVF
 - YUNESKO
 - EKOSOS
-

Sual: BMT tərkibində xüsusi proqramlara aid deyil: (Sürət 11.03.2015 17:51:37) (Çəki: 1)

- ESKATO
 - BMTİP
 - YUNİDO
 - YUNEP
-

Sual: Qərbi Avropa ölkələrində sabit valyuta zonası yaradılmışdır: (Sürət 11.03.2015 17:51:54) (Çəki: 1)

- 90-cı illərin əvvəllərində
 - 90-cı illərin sonlarında
 - 70-ci illərin sonunda
 - 80-cı illərin ortasında
-

Sual: Qərbi Avropada vahid iqtisadi məkanın yaradılması məqsədi hansı sənəddə qeydə alınmışdır? (Sürət 11.03.2015 17:51:58) (Çəki: 1)

- Avropa İqtisadi Birliyinin yaranması müqaviləsində
 - AVRATOM-un yaranması müqaviləsində
 - Vahid Avropa Aktında
 - Kömür və Polad üzrə Avropa Birliyinin yaranması müqaviləsində
-

Sual: Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regional qruplaşmasına daxil deyil: (Sürət 11.03.2015 17:52:01) (Çəki: 1)

- Gürcüstan
 - Ukrayna
 - Macarıstan
 - Rumıniya
-

Sual: MERKOSUR-iqtisadi inteqrasiya qruplaşmasına daxil deyildir: (Sürət 11.03.2015 17:52:04) (Çəki: 1)

- Argentina

- Braziliya
 - Paraqvay
 - Venesuela
-

Sual: Vahid Avropa Aktının qəbul edilməsindən sonra Avropa İttifaqının üzv ölkələrində inteqrasiya prosesləri aşağıdakı sahələr üzrə güclənmişdir (Sürət 11.03.2015 17:52:16) (Çəki: 1)

- Mədəniyyət
 - İdman
 - Ailə təhlükəsizliyi
 - Makroiqtisadiyyat
-

Sual: Müasir Bİİ nəzəriyyəsində inteqrasiyanın inkişafı neçə mərhələyə bölünür? (Sürət 11.03.2015 17:52:54) (Çəki: 1)

- 2
 - 7
 - 5
 - 4
 - 3
-

Sual: Müasir Bİİ nəzəriyyəsində hansı mərhələ inteqrasiyanın inkişafının 1-ci mərhələsi sayılır? (Sürət 11.03.2015 17:52:58) (Çəki: 1)

- Gömrük İttifaqı
 - Azad ticarət zonası
 - Ümumi bazar
 - İqtisadi Birlik
 - Siyasi birlik
-

Sual: Müasir Bİİ nəzəriyyəsində hansı mərhələ inteqrasiyanın inkişafının 2-ci mərhələsi sayılır? (Sürət 11.03.2015 17:53:01) (Çəki: 1)

- Azad ticarət zonası
 - Gömrük İttifaqı
 - İqtisadi birlik
 - Siyasi birlik
 - Ümumi bazar
-

Sual: Müasir Bİİ nəzəriyyəsində hansı mərhələ inteqrasiyanın inkişafının 3-cü mərhələsi sayılır? (Sürət 11.03.2015 17:53:04) (Çəki: 1)

- Azad ticarət zonası
 - Gömrük İttifaqı
 - Ümumi Bazar
 - İqtisadi birlik
 - Siyasi birlik
-

Sual: Müasir Bİİ nəzəriyyəsində hansı mərhələ inteqrasiyanın inkişafının 4-cü mərhələsi sayılır? (Sürət 11.03.2015 17:53:07) (Çəki: 1)

- Azad ticarət zonası
- Gömrük İttifaqı
- Ümumi Bazar
- İqtisadi birlik

Siyasi birlik

Sual: Müasir Bİİ nəzəriyyəsində hansı mərhələ inteqrasiyanın inkişafının 5-ci mərhələsi sayılır? (Sürət 11.03.2015 17:53:09) (Çəki: 1)

- Azad ticarət zonası
 - Gömrük İttifaqı
 - İqtisadi Birlik
 - Ümumi bazar
 - Siyasi Birlik
-

Sual: "Ərəb Məğribi" İttifaqına daxil olan ölkələr hansılardır? (Sürət 11.03.2015 17:53:28) (Çəki: 1)

- Küveyt, Qatar, Konqo
 - Çad, MAR, Ekvatorial Qvineya
 - Qabon, Kamerun, Konqo
 - Əlcəzair, Liviya, Mavritaniya, Mərakeş, Tunis
 - Küveyt, Konqo, MAR, Tunis
-

Sual: 1988-ci ildə azad ticarət zonasının yaradılması barədə NAFTA razılığı imzalandı: (Sürət 11.03.2015 17:53:38) (Çəki: 1)

- ABŞ və Kanada arasında;
 - Meksika və ABŞ arasında;
 - Kanada və Meksika arasında;
 - Meksika, Kanada və ABŞ arasında;
 - ABŞ və Braziliya arasında.
-

Sual: 1988-ci ildən, Meksikaya qoyulan xarici investisiyanın 80%-i hansı ölkə tərəfindən qoyulmuşdur? (Sürət 11.03.2015 17:53:42) (Çəki: 1)

- Kanada
 - ABŞ
 - Yaponiya
 - Almaniya
 - Latın Amerikasısı ölkələri
-

Sual: 1991-ci il Seul deklarasiyasında göstərilmiş, "ATES" Forumunun fəaliyyət hədəfləri; (Sürət 11.03.2015 17:53:47) (Çəki: 1)

- bütün cavablar düzdür
 - ölkələrin yüksək iqtisadi qarşılıqlı asılılığını nəzərə alaraq ticarətin çoxtərəfli sisteminin bərkidilməsi
 - ticarət liberizasiyasının keçirilməsi
 - ölkələrin iqtisadi artımına kömək
 - investisiya liberizasiyasının keçirilməsi
-

Sual: Afrikada inteqrasiya prosesləri nə vaxt başlayıb? (Sürət 11.03.2015 17:53:55) (Çəki: 1)

- XX əsrin 60- cı illərinin əvvəllərində
 - XIX əsrin 60- cı illərinin əvvəllərində
 - XX əsrin 90- cı illərinin sonlarında
 - XIX əsrin 90- cı illərinin sonlarında
 - XIX əsrin 70 ci illərinin əvvəllərində
-

Sual: ASEAN investisiya zonasının formalaşdırılması haqqında müqavilə imzalanıb: (Sürət 11.03.2015 17:54:04) (Çəki: 1)

- 1998
 - 2005
 - 1993
 - 1991
 - 1992
-

Sual: ASEAN- nın 1967-ci il Bangkok deklarasiyasında müəyyən olunmuş əsas məqsədləri: (Sürət 11.03.2015 17:54:08) (Çəki: 1)

- ümumi məhsul, xidmət, kapital bazarının yaradılması
 - Cənub-Şərqi Asiya ölkələrində hərbi- siyasi sabillik; gömrük birliyinin yaradılması, ölkələrin iqtisadi artımına köməklik
 - iqtisadi, valyuta və siyasi birliyin formalaşdırılması
 - 10 il ərzində ticarət vasitəsilə tariflərin ləğv olunaraq azad iqtisadi zonanın yaradılması
 - əhalinin sosial rifahının artırılması, milli iqtisadiyyatların yaxınlaşdırılması
-

Sual: ASEAN-a daxil olan ölkələr qrupunu seçin: (Sürət 11.03.2015 17:54:11) (Çəki: 1)

- Sinqapur, İndoneziya, Hindistan, Tayland
 - Tayland, Laos, Çin, Malayziya
 - Kamboca, İndoneziya, Tayland, Malayziya
 - Bruney, Avstraliya, Tayland, Malayziya
 - Çin, Kamboca, Sinqapur
-

Sual: ASEAN-a hansı ölkələr daxildir? (Sürət 11.03.2015 17:54:15) (Çəki: 1)

- İndoneziya, Vyetnam, Yeni Zenlandiya
 - Tayland, Vyetnam, Çin
 - Bruney, Vyetnam, Filippin
 - Sinqapur, Yaponiya, Yeni Zenlandiya
 - Sinqapur, Bruney, Cənubi Koreya
-

Sual: ASEAN-ın ali orqanıdır: (Sürət 11.03.2015 17:54:19) (Çəki: 1)

- Üzv ölkələrin liderlərinin sammiti
 - Üzv ölkələrin xarici işlər nazirləri
 - Üzv ölkələrin maliyyə nazirləri
 - Üzv ölkələrin səfirləri
 - Üzv ölkələrin rəhbərlərinin Şurası
-

Sual: ASEAN-ın Baş qərargahı hansı şəhərdə yerləşir? (Sürət 11.03.2015 17:54:22) (Çəki: 1)

- Sinqapurda
 - Cakarta
 - Kanberrada
 - Tokioda
 - Seulda
-

Sual: Dirijit konsepsiyasının mahiyyəti : (Sürət 11.03.2015 17:55:35) (Çəki: 1)

- hökumətin iqtisadiyyata qarışmaması
- inteqrasiyanın, hökumətin qarşılıqlı əlaqəsinin nəticəsi və prosesi kimi əsaslandırılması

- vahid iqtisadi məkənin və vahid gömrük sahəsinin yaradılmasının vacibliyinin qeyd olunması
 - yeni artım mənbələrinin yaradılması məqsədilə 2 və daha çox ölkənin təsərrüfatlarının birləşdirilməsi
 - digər hökumətlərin milli iqtisadiyyata qarışması
-

Sual: Federativ konsepsiyanın əsasları : (Sürət 11.03.2015 17:55:38) (Çəki: 1)

- interasiyanı iqtisadi və siyasi yox, federativ kimi qiymətləndirir
 - vahid regional istehsalat komplekslərinin formalaşmasına kömək edir
 - vahid iqtisadi zonanın və gömrük birliyinin yaradılmasının vacibliyini qeyd edir
 - integrasiyanı, hökumətin əməkdaşlığının nəticəsi və prosesi kimi əsaslandırır
 - iki – üç lokomotiv ölkə varlığı və onlarda integrasiya məkəninin forlamaşması
-

Sual: Gömrük birliyi konsepsiyası nəyi irəli sürür? (Sürət 11.03.2015 17:55:45) (Çəki: 1)

- inkişaf etməkdə olan ölkələrin səviyyəsinə çatmaq üçün , kasıb, inkişaf etməmiş ölkələrin öz bazarlarının birləşdirməsi
 - yeni artım mənbələrinin yaradılması məqsədilə 2 və daha çox ölkənin təsərrüfatlarının birləşdirilməsi
 - vahid iqtisadi məkənin və vahid gömrük sahəsinin yaradılmasının vacibliyi
 - vahid regional istehsal komplekslərinin yaradılmasının vacibliyi
 - digər hökumətlərin milli iqtisadiyyata qarışması
-

Sual: Göstərilən ölkələrdən hansı Asiya-Sakit Okean regionuna aid deyil? (Sürət 11.03.2015 17:55:58) (Çəki: 1)

- Danimarka, Hollandiya
 - Avstraliya, Rusiya
 - İndoneziya, Filippin
 - Çin, İtaliya
 - Çin , Rusiya
-

Sual: Hansı nəzəriyyə keçid iqtisadiyyatlı ölkələrə aiddir? (Sürət 11.03.2015 17:56:07) (Çəki: 1)

- “bərabərsürətli integrasiya” nəzəriyyəsi
 - təqibetmə inkişafı nəzəriyyəsi
 - “öz gücünə kollektiv dayaq” nəzəriyyəsi
 - gömrük birliyi nəzəriyyəsi
 - Dirijizm nəzəriyyəsi
-

Sual: Kanada və ABŞ arasında ticarətin əsasını təşkil edir: (Sürət 11.03.2015 17:56:26) (Çəki: 1)

- elektronika
 - inşaat materialları
 - kənd təsərrüfatı malları
 - avtomobil və nəqliyyat avadanlıqları
 - gübrə
-

Sual: Latin dilindən tərcümədə - integratio- terminin mənası: (Sürət 11.03.2015 17:56:33) (Çəki: 1)

- ayrı ayrı hissələrin bir bütöv halında birləşdirilməsi
- təkmilləşdirilmə
- idarəetmə

- beynəlxalq əmək bölgüsünün dərinləşməsi
- elementlərin ayrı – ayrı hissələrə bölünməsi

Sual: MERKOSUR-un yaranma sazişində nəzərə alınmışdır: (Sürət 11.03.2015 17:56:41) (Çəki: 1)

- Üzv ölkələrin ticari-siyasi münasibətlərinin tənzimlənməsi
- Bütün rüsum və tariflərin ləğvi
- İqtisadi inkişaf
- Latın Amerikasının bütün ölkələrində azad ticarət
- Gömrük rüsumlarının tətbiqi

Sual: NAFTA – nın yaradılmasından sonra gəlirlərin zəmanətli artması Amerika iqtisadiyyatının bu sektorunda gözlənilir: (Sürət 11.03.2015 17:56:59) (Çəki: 1)

- elektronika istehsalı
- kompyuter təchizatı
- inşaat materialları
- avtomobil ehtiyat hissələri
- yuxarıda sadalanmışların hamısı

Sual: NAFTA-nın fərqli xüsusiyyətlərinə aid deyil: (Sürət 11.03.2015 17:57:48) (Çəki: 1)

- Üzv ölkələrin qarşılıqlı əməkdaşlığı əsasında iqtisadi, sosial, mədəni inkişafın sürətlənməsi;
- Yüksək inkişaf etmiş (ABŞ və Kanada) və inkişaf etməkdə olan Meksika arasında inkişafın sürətinin assimetriyası;
- İkitərəfli iqtisadi əlaqələrin intensivlik assimetriyası (ABŞ-Kanada, ABŞ-Meksika)
- ABŞ-in UDM-nin təqribən 85% və digər 3 ölkənin istehsalının assimetrik xarakteri;
- Kanada və Meksika arasında yuxarıda sadalanmışların olmaması.

BÖLMƏ: YENİ 2

Ad	Yeni 2
Suallardan	100
Maksimal faiz	100
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	8 %

Sual: İnteqrasiya proses kimi nəyi əks etdirir? (Çəki: 1)

- Kənarlaşma
- Birləşmə
- Yaxınlaşma
- Bölünmə

Sual: İnteqrasiyanın iqtisadi əsasını təşkil edir: (Çəki: 1)

- Mallarla ticarət
- Əmək bölgüsü
- Məhsul istehsalı
- Bunların hər biri

Sual: «İnkişaf səviyyəsinin yaxınlaşdırılması» hansına aiddir (Çəki: 1)

- İnteqrasiya metodu
 - İnteqrasiyanın mahiyyəti
 - İnteqrasiyanın şərti
 - İnteqrasiyanın məqsədi
-

Sual: İqtisadi inteqrasiyanın məqsədi (Çəki: 1)

- İri miqyaslı istehsal
 - Strateji və rəqabət üstünlüklərinin əldə edilməsi
 - Müqayisəli üstünlüklər prinsipinin reallaşdırılması
 - Duzgün cavab yoxdur
-

Sual: Siyasi, milli və mədəni uyğunluq (Çəki: 1)

- İnteqrasiyanın məqsədidir
 - İnteqrasiyanın mahiyyətidir
 - İnteqrasiyanın sətidir
 - İnteqrasiyanın nəticəsidir
-

Sual: Davamlı iqtisadi inteqrasiya nəticə etibarilə gətirib çıxarır: (Çəki: 1)

- İstehsal münasibətləri inkisaf edir (1)
 - Səyələşmə (2)
 - Kapitalın və istehsalın beynəlmilləşməsi (3)
 - 1 və 3 doğrudur
-

Sual: Beynəlxalq əmək bölgüsü və kooperasiya (Çəki: 1)

- İnteqrasiyanın mahiyyətidir
 - İnteqrasiyanın məqsədidir
 - İnteqrasiyanın sətidir
 - İnteqrasiyanın əsasıdır
-

Sual: Beynəlxalq iqtisadi inteqrasiyanı hansı yanaşma kompleks anlayış kimi nəzərdən keçirməyə imkan verir? (Çəki: 1)

- Qloballaşma prosesinin tərkib hissəsi kimi
 - BİM-in forması kimi
 - Regionlaşma mexanizmi kimi
 - Bunların hər biri
-

Sual: Dərin əmək bölgüsü və davamlı qarşılıqlı əlaqə əsasında istehsalın yüksək beynəlmilləşməsi səviyyəsi nəyi ifadə edir? (Çəki: 1)

- Beynəlxalq iqtisadi inteqrasiya
 - Beynəlxalq əmək bölgüsü
 - Beynəlxalq mübadilə
 - Bunların hec biri
-

Sual: Qonsu ölkələrin iqtisadiyyatlarının davamlı iqtisadi əlaqələr əsasında tamamlanması , makro və mikro səviyyədə vahid təsərrüfat sistemidək yüksəlməsi sosial-iqtisadi hadisə kimi nə deməkdir? (Çəki: 1)

- İqtisadi durgunluq

- Beynəlxalq iqtisadi integrasiya
 - İqtisadi asılılıq
 - Cavablar doğru deyil
-

Sual: Mal, xidmət, istehsal amilləri və informasiyaların hərəkəti yolunda maneələrin aradan qaldırılması üzrə iki və çox ölkənin iqtisadi siyasəti (Çəki: 1)

- Proteksionizm
 - İqtisadi yardım
 - İqtisadi integrasiya
 - Cavablar doğru deyil.
-

Sual: Resurslar və təsir sferaları uğrunda mübarizənin güclənməsi dövlətlərin hansı formada yaxınlaşmasını zəruri edir? (Çəki: 1)

- Ticarət və siyasi birlikləri zəruri edir
 - Rəqib kompaniyaların strategiyasına təsir etmək
 - İnvestisiya axınlarının istiqamətinə təsir etmək
 - Butun cavablar doğrudur
-

Sual: Regional iqtisadi integrasiya hansı parametrlərlə təyin edilə bilər: (Çəki: 1)

- Milli qanunvericiliyin unifikasiyası
 - Vahid iqtisadi, maliyyə və sosial siyasətin həyata keçirilməsi
 - İstehsal amillərinin sərbəst döv etməsi
 - Bütün cavablar doğrudur
-

Sual: Beynəlxalq iqtisadi integrasiyanın səviyyələrinə aiddir: (Çəki: 1)

- Mikro səviyyə
 - Makro səviyyə
 - Mikro və makro səviyyə
 - Cavablar doğru deyil
-

Sual: İqtisadi integrasiyanın coğrafiyasını tam əks etdirən doğru cavab hansıdır: (Çəki: 1)

- Regional
 - Beynəlxalq
 - Regional və beynəlxalq
 - Kontinental
-

Sual: Dünya ölkələrinin milli təsərrüfatlarının yüksək səviyyəli qarşılıqlı iqtisadi tamamlanması prosesi aşağıdakılardan hansının mahiyyətinə uyğun deyil: (Çəki: 1)

- Beyin axını
 - İntegrasiya
 - İqtisadi İttifaq
 - Elmi –texniki kooperasiya
-

Sual: İqtisadi integrasiyanın inkişafı istiqamətini təşkil edir: (Çəki: 1)

- TMK
 - İstehsal və tədavül integrasiyası
 - Konsorsium
 - Cavablar doğru deyil
-

Sual: İqtisadi integrasiyanın əsas xüsusiyyətini əks etdirir: (Çəki: 1)

- Qarsılıqlı uyğunluq
 - Yaxınlaşma
 - Dönmezlik
 - Bütün cavablar doğrudur
-

Sual: Beynəlxalq iqtisadi integrasiyanın formalarına aiddir: (Çəki: 1)

- İqtisadi İttifaq
 - Gömrük İttifaqı
 - Azad Ticarət
 - Bunların hər biri
-

Sual: Azad ticarət və Gömrük İttifaqı hansı integrasiya situasiyasına aiddir: (Çəki: 1)

- Umum bazar
 - Ticarət integrasiyası
 - Siyasi integrasiya
 - Bunların hər birinə
-

Sual: Azad ticarət və Gömrük İttifaqı arasındakı fərqi göstərin: (Çəki: 1)

- Regiona daxil olmayan ölkələrə münasibətdə vahid ticarət siyasəti amili
 - Fərqli valyuta münasibətləri
 - Ticarət maneələrinin aradan qaldırılması
 - Bütün cavablar doğrudur
-

Sual: Gömrük İttifaqı səviyyəsinə hansı uyğun gəlir: (Çəki: 1)

- Azad ticarət funksiyaları
 - Vahid ticarət siyasəti
 - Vahid gömrük ərazisi
 - Hər biri uygundur
-

Sual: Ümum Bazar səviyyəli integrasiya nə deməkdir: (Çəki: 1)

- Gömrük İttifaqı funksiyası və istehsal amillərinin blokdaxili sərbəst hərəkəti
 - Milli qanunvericiliyin unifikasiyası
 - Daha yüksək səviyyəli yaxınlaşma
 - Butun bunlar doğrudur
-

Sual: İqtisadi və valyuta ittifaqı nə deməkdir: (Çəki: 1)

- Sosial-iqtisadi və valyuta siyasətinin razılaşdırılması
 - Azad ticarət zonasının yaradılması
 - Gömrük ittifaqının yaradılması
 - Bunların hec biri
-

Sual: Tam iqtisadi integrasiyaya hansı uygundur: (Çəki: 1)

- Vahid ticarət siyasəti
 - İqtisadi ittifaqın yaradılması və ümumi təhlükəsizlik siyasətinin həyata keçirilməsi
 - Gömrük maneələrinin aradan qaldırılması
 - İstehsal amillərinin sərbəst hərəkəti
-

Sual: İqtisadi inteqrasiyanın siyasi-hüquqi konsepsiyalarına hansı aiddir: (Çəki: 1)

- Marksist konsepsiya
 - Ticarət konsepsiyası
 - Plüralist konsepsiya
 - Bunların hər biri
-

Sual: Valyuta inteqrasiyası konsepsiyası inteqrasiyanın hansı nəzəriyyəsinə aid edilir: (Çəki: 1)

- Ümumiləşdirici
 - Funksional –sahəvi
 - Federalist
 - Bunların hər biri
-

Sual: Gömrük İttifaqı konsepsiyası iqtisadi inteqrasiyanın hansı konsepsiyasına aiddir: (Çəki: 1)

- Valyuta ittifaqı
 - Dirijist
 - Funksional
 - Struktur
-

Sual: Neofunksionalist konsepsiya və plüralist konsepsiya aiddir: (Çəki: 1)

- Siyasi-hüquqi konsepsiyalara
 - Bazar-institutsional konsepsiya
 - Valyuta inteqrasiyası konsepsiyasına
 - Federalist konsepsiya
-

Sual: Mal, xidmət və istehsal amillərinin hərəkəti yolunda maneələrin aradan qaldırılması ilə iki və çox ölkənin iqtisadi münasibəti (Çəki: 1)

- Asılılıq
 - Kooperasiya
 - İqtisadi tamamlanma
 - Konsorsium
-

Sual: 1951-ci ildə AVROPA POLAD VƏ KÖMÜR BİRLİYİ-nin yaradılması haqqında müqavilənin iştirakçıları (Çəki: 1)

- Fransa, AFR (Almaniya), İtaliya , Belçika, Niderland, Luksemburq
 - Belçika, Fransa, Niderland
 - AFR , Niderland, Luksemburq , İtaliya
 - Fransa, Belçika, Niderland
-

Sual: Avropa Birliyi aşağıdakı inteqrasiya qruplaşmalarının bütünləşməsi ilə 1958 –ci il müqaviləsi nəticəsində formalaşdı: (Çəki: 1)

- Avropa İqtisadi Birliyi və Avropa Polad və Kömür Birliyi
 - AvroAtom və Avropa Polad və Kömür Birliyi 3
 - Avropa Polad və Kömür Birliyi, Avropa İqtisadi Birliyi və AvroAtom
 - Avropa İqtisadi Birliyi və Benilüks
-

Sual: Maastrixt müqaviləsi qüvvəyə mindikdən sonra regional qruplaşmanın rəsmi adı (Çəki: 1)

- Merkosur
- AND paktı

- Avropa İttifaqı
 - Avropa İqtisadi Birliyi
-

Sual: Avropa İttifaqının büdcəsinin formalaşması mənbələri (Çəki: 1)

- Gömrük rüsumları
 - Əlavə dəyər vergisi
 - MDM –in 1,2-1,3% səviyyəsində üzvlük haqqları
 - Bunların hamısı
-

Sual: Avronun nəgd dövriyyəsi vahid formada nə vaxt tətbiq edildi (Çəki: 1)

- 1999
 - 2002-ci ilin əvvəli
 - 2011-ci il maliyyə böhranı zamanı
 - 2002ci il iyun
-

Sual: Nazirlər Şurası Avropa İttifaqının hansı statuslu orqanına aiddir (Çəki: 1)

- Siyasi
 - Humanitar
 - Köməkçi
 - İcraedici
-

Sual: Hökumət başçılarından daxil olduğu Avropa Şurası, Avropa İttifaqının hansı statuslu organıdır (Çəki: 1)

- Komissiya
 - Ali siyasi
 - İcraedici
 - Avroparlament
-

Sual: Vahid kənd təsərrüfatı siyasəti Avropada integrasiyanın hansı mərhələsinin əsasını təşkil etmişdir (Çəki: 1)

- İqtisadi ittifaq
 - Preferresial sazişlər
 - Azad ticarət
 - Hər biri
-

Sual: Maastrixt müqaviləsi hansı sferaları əhatə etməklə integrasiyanı dərinlədirmişdir (Çəki: 1)

- Avropa daxili bazarı və vahid valyuta
 - Vahid xarici və müdafiə siyasəti
 - Daxili işlər və ədliyyə sahəsində vahid siyasət
 - Hər biri
-

Sual: NAFTA müqaviləsi nəzərdə tuturdu (Çəki: 1)

- 2010-çu iədək gömrük rüsumlarının ləğvi
 - Meksikada Simali kapitali üçün rejimin yumşaldılması
 - Birgə arbitraj komissiyasının yaradılması
 - Hər biri
-

Sual: Asiya Sakit Okeni İqtisadi Əməkdaşlığı çərçivəsində inteqrasiya prinsipləri yönəldilmişdir (Çəki: 1)

- Reqionda inkisafın dəstəklənməsi
 - Həyat səviyyəsinin yüksəldilməsi
 - Dünyada iri miqyaslı azad ticarət zonasının yaradılması
 - Hər biri
-

Sual: Avropa birliyinin birinci genişlənməsi hansı ölkəni əhatə etdi (Çəki: 1)

- Danimarka
 - İrlandiya
 - Böyük Britaniya
 - Hər biri
-

Sual: Yunanıstan hansı ölkə ilə eyni vaxtda Avropa Birliyinin genişlənməsində üzvlüyə daxil oldu (Çəki: 1)

- Portugaliya və İtaliya
 - İrlandiya və Polşa
 - Bolqarıstan və Çexiya
 - Heç biri
-

Sual: İspaniya Avropa birliyinin neçənci genişlənməsinə aid edilir (Çəki: 1)

- Birinci
 - İkinci
 - Üçüncü
 - Heç biri
-

Sual: Portugaliya və İspaniya Avropa birliyinə daxil olduqdan sonra birlik üzvlərinin sayı necə oldu (Çəki: 1)

- 17
 - 9
 - 11
 - 12
-

Sual: Dördüncü genişlənmədə Avropa Birliyini üzvlərinin sayı (Çəki: 1)

- 12
 - 11
 - 9
 - 15
-

Sual: 1995-ci il Avropa Birliyinin necənci genişlənməsidir (Çəki: 1)

- Birinci
 - Dördüncü
 - İkinci
 - Üçüncü
-

Sual: 1995-ci ildə Avropa Birliyinin genişlənməsi hansı ölkəni əhatə etmişdir (Çəki: 1)

- İsveç
- Finlandiya
- Avstriya

Hər biri

Sual: Beşinci genişlənmə Aİ üzvləri sayı (Çəki: 1)

- 15
 - 10
 - 25
 - 17
-

Sual: Beşinci genişlənmə neçə yeni Aİ üzvlərini əhatə etdi (Çəki: 1)

- 10
 - 5
 - 2
 - 4
-

Sual: Sloveniya və Baltikyanı dövlətlər Avropa Birliyinə hansı genişlənmə mərhələsində daxil olmuşlar (Çəki: 1)

- 4-cü
 - 5-ci
 - 7-ci
 - 3-cü
-

Sual: Altıncı genişlənmə mərhələsi hansı ölkələrin üzvlüyü ilə baş verdi (Çəki: 1)

- Üç Baltikyanı dövlətin
 - Rumıniyanın
 - Çexiyanın
 - Bolqarıstan və Rumıniyanın
-

Sual: Hal-hazırda Avropa İttifaqına yeni genişlənmə mərhələsində üzvlüyə namizəd olan ölkə hansıdır? (Çəki: 1)

- İsveç və İsveçrə
 - Sloveniya
 - Slovakiya
 - Xorvatiya
-

Sual: Türkiyə ilə Avropa Birliyi arasında inteqrasiya əməkdaşlığı hansı səviyyədədir (Çəki: 1)

- Azad ticarət
 - Valyuta zonası
 - Gömrük Birliyi
 - Ümum bazar
-

Sual: «Şərqli əməkdaşlığı» təşəbbüsü hansı ölkələri əhatə edir (Çəki: 1)

- Azərbaycan və Ermənistan
 - Moldova və Belarus
 - Ukrayna və Gürcüstan
 - Bütün göstərilənlər
-

Sual: Azərbaycan və Aİ arasında sıx əlaqələrin yaradılmasının hüquqi bazasını hansı sənəd təşkil edir (Çəki: 1)

- Tərəfdaşlıq və Əməkdaşlıq sazişi
 - Asssosasiya Sazişi
 - Azad ticarət sazişi
 - Bunların heç biri
-

Sual: Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı hansı istigamaətləri nəzərdə tutur (Çəki: 1)

- Ticarət əməkdaşlığını
 - 15 sahə və 126 normativ-hüquqi akta uyğunlaşdırmanı
 - İnvestisiya və neft ixracını
 - Bunların heç biri
-

Sual: Azərbaycanın Aİ-yə integrasiyası üzrə Dövlət Komissiyası nə vaxt yaradılmışdır (Çəki: 1)

- 1991
 - 1994
 - 2005
 - 2011
-

Sual: Aİ və Azərbaycan arasında yardımlar sahəsində əməkdaşlıq proqramları hansılardır? (Çəki: 1)

- Əsrin müqaviləsi
 - Bakı-Tbilisi – Ceyhan
 - TASIŞ
 - Bunların hamısı
-

Sual: Azərbaycanda Avropa İttifaqının 2007-ci ildən yardımlar sahəsində yeni tətbiq olunan Avropa qonşuluq və Tərəfdaşlıq Alətinə (AQTİA)-ya hansılar daxildir? (Çəki: 1)

- Bütçəyə dəstək
 - Tvinninq
 - TAIEX və SİGMA
 - Hər biri
-

Sual: 1999-cu ildə Avrozonaya daxil olan ölkələrə hansılar daxildir? (Çəki: 1)

- Finlandiya və Portugaliya
 - Almaniya və Sloveniya
 - Yunanıstan və Portugaliya
 - Almaniya və Yunanıstan
-

Sual: 2009 və 2011-ci ildə Avrozonaya daxil olan ölkələrə aid deyil (Çəki: 1)

- Estoniya
 - Avstriya
 - Slovakiya
 - Hər biri
-

Sual: Avrozonaya eyni vaxtda daxil olmayan ölkələri göstərin (Çəki: 1)

- Lüksemburq və Niderland
- Kipr və Malta
- Belçika, İspaniya və Almaniya.
- Göstərilənlərə aid deyil

Sual: Avstriya və Belçika hansı ölkə ilə eyni vaxtda Avrozonaya daxil olmuşlar: (Çəki: 1)

- İspaniya və İrlandiya
 - Sloveniya və Almaniya
 - Finlandiya, İtaliya və Estoniya
 - Finlandiya, Portugaliya və Malta
-

Sual: Avrozonaya aid olmayan ölkəni göstərin (Çəki: 1)

- İrlandiya və Kipr
 - Slovakiya və Yunanıstan
 - İsveç və Latviya
 - portugaliya və Luxemburg
-

Sual: 1999-çu il Aİ-nin neçə üzvü Avrozonaya daxil oldu (Çəki: 1)

- 15
 - 17
 - 9
 - 11
-

Sual: Danimarka Avrozonaya hansı ölkələrlə eyni vaxtda daxil oldu: (Çəki: 1)

- İsveç
 - Norveç
 - İtaliya
 - Göstərilənlər düzgün deyil
-

Sual: Hal-hazırda Avrozonaya daxil olmaga hazırlaşan ölkə hansıdır (Çəki: 1)

- Danimarka
 - Latviya
 - Böyük Britaniya
 - İtaliya
-

Sual: European Currency Unit-in Avrointegrasiyada hansı rolu vardır (Çəki: 1)

- Avro zonada yeni sistem rolunu oynayır
 - Hazırda praktiki rol və əhəmiyyət daşıyır
 - Avro zonada valyuta sisteminin əsası kimi
 - Göstərilənlərə uyğun deyil.
-

Sual: Avrozonaya integrasiyası məkan kimi miqyasca necə xarakterizə olunur (Çəki: 1)

- 19 ölkə və 280 mln əhali
 - 17 ölkə və 310 mln əhali
 - 17 ölkə və 330 mln əhali
 - 27 ölkə və 430 mln əhali
-

Sual: Fransa Avrozonaya nə zaman daxil olmuşdur (Çəki: 1)

- Maastrixt müqaviləsini imzalamaqla
 - 1999-çu ildə
 - 2008-ci ildə
 - 2002-ci ildə Avro pul nisanlarının geniş naqd dövriyyəsi həyata keçirilərkən
-

Sual: Avrozonaya 2011-çi ildə daxil olan ölkəni göstərin (Çəki: 1)

- Kipr
 - Estoniya
 - Latviya
 - Litva
-

Sual: Maastrixt kriteriyalarına uyğun olanı göstərin (Çəki: 1)

- Budcə kəsiri, xarici borc və makro iqtisadi siyasət
 - Yeni genişlənmə ölkələri
 - Aqrar proteksionizm
 - Bunların hec biri
-

Sual: Avrozonada iqtisadi böhran nəticəsində Valtuta İttifaqınqan çıxma üzv ölkə hansı probleməri daha da aktuallaşdırı bilər (Çəki: 1)

- Valyuta kurslarının saxlanması
 - Ticarət asılılığı
 - Xarici borcun səviyyəsi
 - 1 və 3
-

Sual: 2008-ci ildə eyni vaxtda Avrozonaya daxil olan ölkələri göstərin (Çəki: 1)

- İspaniya və Portuqaliya
 - Malta və Fransa
 - Kipr və Malta
 - Yunanıstan və Kipr.
-

Sual: Xirda pul nisanları (monet) formasında Avro nə zaman dövriyyəyə daxil edildi: (Çəki: 1)

- 2009
 - 2001
 - 2010
 - 2002
-

Sual: C ölkəsi A və B –nin daxil olduğu Azad Ticarət zonasına üzv olarkən D ölkəsi ilə idxala 15 %-li advalor rüsum tətbiq edirdi. Azad Ticarət zonası ölkələri tərəfindən advalor rüsumlarının 2 dəfə azaldılması C-nin D-dən idxalına necə təsir edər (Çəki: 1)

- İdxal 2 dəfə ucuzlaşar
 - C-D arasında ticarət əlaqələri azalar
 - Azad Ticarət Zonası C-D arasında ticarət siyasətinə təsir göstərmir
 - Ticarət şəraiti yaxşılaşar.
-

Sual: Ticarət şəraiti necə qiymətləndirilir (Çəki: 1)

- ÜDM-də xarici ticarətin payı əsasında
 - Xarici borcun ticarət dövriyyəsinə nisbəti əsasında
 - İdxal və ixrac qiymətlərinin nisbəti əsasında
 - Hər biri
-

Sual: ETT stimullaşdırılması, məhsul vahidinə xərclərin azaldılması integrasiyanın hansı effektinə aid olunur (Çəki: 1)

- Dinamik

- Ticarət
 - Domino
 - Heç biri
-

Sual: Üçüncü ölkələrlə ticarətin azalması və regiondaxılı ticarətin genişlənməsi integrasiyanın hansı effektinə aid olunur (Çəki: 1)

- Dinamik
 - Domino
 - Statik
 - Hec biri
-

Sual: Qazaxıstan Rusiya ilə integrasiya əməkdaşlığı forması: (Çəki: 1)

- Gömrük ittifaqı
 - Azad ticarət
 - Prefsensial saziş
 - Heç biri
-

Sual: ÜTT üzvlüyü şəraitində gömrük ittifaqına daxil olma (Çəki: 1)

- Ticarət rejimi əvvəlki tək qalır
 - Ticarət rejimi liberallaşır
 - Heç nə dəyişmir
 - Ticarət maneələri azaldılır
-

Sual: Rusiya və Belorusiya MDB-nin bütün ölkələri ilə ticarət əlaqələri necə həyata keçirilir? (Çəki: 1)

- Vahid ticarət rejimi əsasında
 - Azad ticarət prinsipləri ilə
 - Sərbəst valyuta prinsipi ilə
 - Vahid ticarət prinsipləri bütün MDB ölkələrinə aid deyil
-

Sual: Azərbaycan MDB çərçivəsində integrasiya əməkdaşlığının səviyyəsi (Çəki: 1)

- Ümumbazar
 - Azad ticarət
 - Gömrük ittifaqı
 - Heç biri
-

Sual: ÜTT-yə daxilolma regional integrasiya üçün nəyi zəruri edir: (Çəki: 1)

- Azad rəqabət prinsiplərinin təmini
 - Investisiyaların liberallaşdırılması
 - Ticarət maneələrinin tətbiqi
 - Hər biri
-

Sual: İkitərəfli ticarət əlaqələri blokdaxili ticarətin prinsipləri ilə necə tənzimlənir? (Çəki: 1)

- Üçüncü ölkələrlə ticarət sərbəstləşdirilir
 - Üçüncü ölkələrlə ticarət maneələri tətbiq olunur
 - İntellektual mülkiyyət hüququ təmn olunur
 - Heç biri
-

Sual: Avrozonadan çıxma makroiqtisadi situasiyaya necə təsir edə bilər? (Çəki: 1)

- Xarici borc artar
 - İqtisadi artım təmin olunur
 - Rəqabət üstünlüyü artar
 - Rəqabət üstünlüyü azalar
-

Sual: Rusiya və Azərbaycan ticarət əlaqələri MDB prinsipləri ilə necə tənzimlənir: (Çəki: 1)

- Gömrük ittifaqı şərtləri əsasında
 - Azad investisiya rejimi əsasında
 - Ticarət maneələrinin qarşılıqlı ləğvi əsasında
 - Hər biri
-

Sual: Azərbaycan və Qazaxıstan arasında inteqrasiya münasibətləri MDB çərçivəsində hansına uyğundur? (Çəki: 1)

- Preferensial saziş
 - Gömrük ittifaqı
 - Qarşılıqlı əsasda ticarət maneələrinin azaldılması
 - Ümümbazar
-

Sual: Rusiya ÜTT üzvlüyü şəraitində Azərbaycanla ticarət əlaqələri hansı istiqamətdə dəyişər? (Çəki: 1)

- Investisiyalar sərbəstləşir
 - Xarici sərmayələr üçün məhdudiyyət qoyulan sahələr azaldılır
 - Gömrük ittifaqı şərtləri tətbiq olunur
 - Hər biri
-

Sual: Aşağıdakılardan hansıları birbaşa olaraq iqtisadi inteqrasiya proseslərinin ümumiləşdirici nəzəriyyələrinə aiddir? 1. Struktur konsepsiyası; 2. Federalist konsepsiya 3. Bazar-institusional konsepsiyası; 4. Funksionalist konsepsiya. 5. Dirjinist konsepsiya; 6. Plüralistkonsepsiya. (Çəki: 1)

- 1, 3, 5
 - 2, 4, 6
 - 1, 2, 3
 - 4, 5, 6
 - 2, 3, 4
-

Sual: Aşağıdakı müəlliflərdən hansı federalist konsepsiyanın tərəfdarıdır? (Çəki: 1)

- A. Smit
 - A. Etsioni
 - Ç. Pentland
 - C. Keyns
 - K. Marks
-

Sual: Aşağıdakı nəzəriyyələrdən hansı neofunksionalist konsepsiyanın əsas istinad nöqtəsi hesab edilir? (Çəki: 1)

- «Mütləq üstünlüklər» nəzəriyyəsi
 - «Optimal valyuta zonaları» nəzəriyyəsi
 - «Maraqlı qruplar» nəzəriyyəsi
 - «Valyuta birliyi» nəzəriyyəsi
 - «Məhsulun həyat dövrü» nəzəriyyəsi
-

Sual: Aşağıdakılardan müəlliflərdən hansılar valyuta inteqrasiyası nəzəriyyəsinin əsas tərəfdarları kimi çıxış edirlər? 1. R. Mandell 2. Ç. Pentland 3. T. Şitovski 4. Etsioni 5. E. Xaas (Çəki: 1)

- 1, 2
 - 4,5
 - 1,5
 - 1,3
 - 3,4
-

Sual: Aşağıdakı nəzəriyyələrdən hansı valyuta inteqrasiyası konsepsiyasına aiddir? (Çəki: 1)

- «Sabit valyuta zonaları» nəzəriyyəsi
 - «Maraqlı qruplar» nəzəriyyəsi
 - «İkili valyuta zonaları» nəzəriyyəsi
 - «Valyuta diversifikasiyası» nəzəriyyəsi
 - «Optimal valyuta zonaları» nəzəriyyəsi
-

Sual: Aşağıdakı müəlliflərdən hansı plüralist konsepsiyanın tərəfdarıdır? (Çəki: 1)

- K. Doyq
 - Q. Mürdal
 - Ç. Pentland
 - A. Tyonbi
 - K. Marks
-

Sual: Marksist konsepsiyasına görə iqtisadi inteqrasiyanın neçə mərhələsi mövcuddur? (Çəki: 1)

- 4 mərhələsi
 - 3 mərhələsi
 - 5 mərhələsi
 - 6 mərhələsi
 - 2 mərhələsi
-

Sual: İqtisadi inteqrasiya proseslərinin nəzəri təhlilinin klassik mərhələsi hansı tarixi dövrü əhatə edir? (Çəki: 1)

- 1970-ci illərə qədər
 - 1960-cı illərdən sonra
 - 1950-ci illərə qədər
 - 1930-cı illərə qədər
 - 1850-cı illərdən sonra
-

Sual: Aşağıdakılardan hansı iqtisadi inteqrasiya prosesinin əsas həlqələrinə aiddir? (Çəki: 1)

- İstehlak «dərin» inteqrasiya
 - Mübadilə «yumşaq» inteqrasiya
 - Bazar «səthi» inteqrasiya
 - İstehsal «dərin» inteqrasiya
 - Heç biri
-

Sual: Aşağıdakılardan hansı effekt iqtisadi inteqrasiyaya aiddir? (Çəki: 1)

- «Kobra» effekti

- «Edip» effekti
 - «Sosial ədalət» effekti
 - «Fişer» effekti
 - «Nümayiş» effekti
-

